



KİVDF

Müasir menecmentdə və sahibkarlıqda PR-in yeri və rolu

SƏH. 2



ZİYALI

BÖYÜK ALİM, UNUDULMAZ MÜƏLLİM

SƏH. 3



NEFT

ЦЕНЫ НА НЕФТЬ НАЧАЛИ СНИЖАТЬСЯ НА ДАННЫХ О НЕОЖИДАННОМ РОСТЕ ЗАПАСОВ В США

SƏH. 3

№ 51 (942) 23 - 29 DEKABR 2016-cı il

İQTİSADİYYAT

Həftəlik iqtisadi, ictimai-siyasi müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

Əsas prinsip vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir

Dekabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

İclasda çıxış edən komitə sədri Ziyad Səmədzadə bu günlər ölkə həyatında intensiv dəyişikliklərin baş verdiyini deyib. O, Prezident İlham Əliyevin iqtisadi islahatlarla əlaqədar müəyyən etdiyi tədbirlərin uğurla həyata keçirildiyini bildirib.

Gündəlikdəki məsələ barədə məlumat verən komitə sədri vurğulayıb ki, iclasda "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi müzakirə ediləcək. O deyib ki, təqdim edilmiş qanun layihəsi Azərbaycan iş adamları, istər dövlət, istər özəl sektor tərəfindən müsbət qarşılanacaq.

Vergilər Nazirliyinin vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov diqqətə çatdırıb ki, artıq bir neçə ildir ardıcıl Vergi Məcəlləsində dəyişiklik aparılır. Bu dəyişikliklərin əsas prinsipi vergi güzəştlərinin daha da genişləndirilməsindən, vergi ödəyicilərinin iqtisadi aktivliyinin artırılmasından ibarətdir. 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsində də sahibkarlıq subyektləri üçün kifayət qədər vergi güzəştləri nəzərdə tutulub ki, bu da investisiyanın təşviqi, iqtisadi aktivliyin artırılmasına xidmət edir.

Qanun layihəsi barədə məlumat verən N.Şirinov qeyd edib ki, sənədə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vəraqələrində mövcud



olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Qanun layihəsinə görə vergi borcları əsasən iki hissəyə bölünüb. Birinci hissədə vergi ödəyiciləri tərəfindən vergilərin vaxtında ödənilməsinə görə hesablanmış faizlərin silinməsindən söhbət gedir. İkinci hissədə isə maliyyə sanksiyalarının müəyyən ardıcılıqla silinməsindən bəhs olunur. Hesablanmış faizlərin 2017-ci ilin yanvar vəziyyətinə əsasən istisnasız olaraq silinməsi təklif olunur. Tərkibindən asılı olaraq maliyyə sanksiyalarının 2017-ci ilin yanvarın 1-dən məbləğindən asılı olmayaraq, istisnasız şəkildə silinməsi təklif edilir. Eyni zamanda, Vergi Məcəlləsinin 58-ci və digər maddələrində nəzərdə

tutulmuş maliyyə sanksiyalarının isə ardıcıl silinməsi nəzərdə tutulur. Sənədə görə vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borcları vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənilməsi maliyyə sanksiyalarının ödənilməsi 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

Qeyd edilib ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənilməsi maliyyə sanksiyalarının ödənilməsi

50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənilməsi maliyyə sanksiyalarının ödənilməsi 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.

N.Şirinov diqqətə çatdırıb ki, qanun layihəsi 44704 vergi ödəyicisini əhatə edəcək ki, onların 1037-si dövlət sektorunda 43667-si isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Faizlərin silinməsi nəticəsində 386,4 milyon manat məbləğin silinməsi təmin olunacaq. Bunun da 125,5 milyon manatı dövlət, 260,9 milyon manatı isə qeyri-dövlət sektoruna aiddir. Eyni zamanda, nağd pul hesablaşmalarının qaydalarının pozulmasına görə 6304 vergi ödəyicisinin 3 milyon manat məbləğində maliyyə sanksiyasının 2017-ci ilin 1

yanvar vəziyyətində silinməsi nəzərdə tutulur. Digər maliyyə sanksiyalarının silinməsi ilə bağlı yanvar, fevral, mart ayları ərzindəki ödənişlərinə adekvat olaraq qalan maliyyə sanksiyasının silinməsi nəticəsində 13780 vergi ödəyicisinin 234 milyon manat məbləğində maliyyə sanksiyası silinəcək. Bu qanun layihəsinin qüvvəyə minməsi nəticəsində 44704 vergi ödəyicisinin təxminən 624 milyon manat vəsaitinin silinməsi təmin olunacaq. Faiz məbləğlərinin silinməsi nəticəsində Bakı şəhəri üzrə 288,3 milyon manat, regionlar üzrə isə 98 milyon manat məbləğin silinməsi təmin ediləcək.

Sonra deputatlar qanun layihəsi barədə fikirlərini səsləndiriblər, sənədin qəbulunun əhəmiyyətini qeyd ediblər.

Sonda qanun layihəsi Milli Məclis plenar iclasına tövsiyə edildi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı təqdim olunub



Dekabrın 20-də "ADA" Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan azexport.az portalının "AmCham" in dəstəyi ilə təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Müsəl Qasımlı bildirib ki, portalın missiyası Azərbaycan məhsullarının xarici bazarlarda məlumatların təqdim edilməsi və onların daxil və xarici bazarlarda satışı üçün əlverişli platforma yaradılmasıdır. Portal dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan mallarını dünyaya sərgiləyir. Dünyanın

və Azərbaycanın aparıcı nəqliyyat-logsistika şirkətləri və ödəmə sistemləri Azərbaycan mallarının realizasiyası üçün əlverişli şəkildə azexport.az-a inteqrasiya olunublar. Mütəmadi yenilənən, istifadəyə rahat, alçatan, təhlükəsiz, sürətli, əlverişli olan azexport.az vasitəsilə "Made in Azerbaijan" brendi alıcılarına yaxınlaşdırılır.

Sonra azexport.az portalının meneceri Zaur Qardaşov portalın mahiyyəti və imkanları barədə təqdimat edib. Portalın funksionallığı, Azərbaycan istehsalçıları barədə vahid məlumat bazasının işləmə prinsipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edilib. Zaur Qar-

daşov, həmçinin portala inteqrasiya olunmuş milli və beynəlxalq ödəniş sistemləri, nəqliyyat və logsistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platformalarında yerləşdirilmə imkanları barədə də məlumat verib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda ixracın genişlənməsi istiqamətində azexport.az saytının imkanlarını yüksək qiymətləndirərək, verəcəyi töhfələrdən bəhs edib. Sahibkarlığın inkişafının yeni iqtisadi siyasətin əsas istiqamətlərindən biri olduğunu vurğulayan komitə sədri deyib ki, cari ilin əvvəlindən uğurla reallaşan islahatların əsas prioritetlərindən biri məhsul ixracının genişləndirilməsi, Azərbaycan brendi ilə qeyri-neft məhsullarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir.

"Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixrac yönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi adı altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər görülür. azexport.az saytı da bu baxımdan əhəmiyyətli missiya həyata keçirəcək", - deyir Z.Səmədzadə qeyd edib.

SƏH. 2

Bioloji Təbabət xəstəliyi deyil, xəstəni müalicə edir!

Niyə məhz Bioloji Təbabət ?
Bioloji Təbabət öz müalicə prinsipini xəstə orqanizmin biotenzimləyici imkanlarını səfərbər etməklə, süni-kimyəvi vasitələrdən istifadə etmədən xüsusi üsullar üzərində qurmuşdur.

<p>DIAGNOSTİKA</p> <ul style="list-style-type: none"> ☑ Qaranlıq sahəli mikroskopiya ☑ Rentgen ☑ USM ☑ Rəngli-doppler ☑ Endoskopiya ☑ EKQ (elektrokardiografiya) ☑ Exo-KQ ☑ EEQ (elektroensefaloqrafiya) ☑ Densitometriya ☑ KT (kompyuter tomoqramma) ☑ Elektromiografiya ☑ BRT (biorezonans terapiya) 	<p>TERAPİYA</p> <ul style="list-style-type: none"> ☑ Allergologiya ☑ Dermatologiya ☑ Endokrinologiya ☑ Kardiologiya ☑ Nevrologiya ☑ Qastroenterologiya ☑ Urologiya ☑ Andrologiya ☑ Oftalmologiya ☑ Vertebrologiya 	<p>LABORATORİYA</p> <ul style="list-style-type: none"> ☑ Klinik analizlər ☑ Biokimyəvi analizlər ☑ Hormonların təyini ☑ İmmunoloji analizlər ☑ Mikrobioloji analizlər ☑ Onkomarkerlərin təyini ☑ PZR müayinələr ☑ Genetik analizlər (AFGEN laboratoriya)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Güney: M.Muradov küç. 12 (Nizami küç., Mərkəzi Naxçıvan yolu)
Tel: (020) 274 70 80/90 (055) (070) 259 70 90

Sumqayıt: H.Əliyev pr. 10-cu məh.
Kimya-Tehnologiya kollecinin qarşısı
Tel: (012)409 10 27 (018)655 03 53 (018) 655 03 23 (050) 340 03 23

Ünvan: Bakı, 3 mkr., Pişavari küç., 110 (Cavadxan küç. 24), Memar Əcəmi metrosunun yaxınlığında

www.btk.az (012)/(050) (055)/(070) **430 89 89**

Rusiya Federasiyasının Prezidenti Zati-alləri cənab Vladimir Putinə

Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərinləndirib.

Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznə başsağlığı verirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 dekabr 2016-cı il

Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-alləri xanım Angela Merkelə

Hörmətli xanım Federal Kansler, Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisədən son dərəcə hid-dətlənir, dinc insanlara qarşı yönəlmis bu qəddarlıq əməlini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizədə birgə səylər göstərilməsini vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 dekabr 2016-cı il

Rusiyanın Ankaradakı səfiri öldürüldü



Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlov Ankarada Çağdaş müasir incəsənət mərkəzində "Rusiya səyyahın gözü ilə" adlı foto-sərginin açılışında çıxışı zamanı hücumu məruz qalmışdır. Naməlum şəxs ona arxadan atəş açmışdır. Yaralı səfir yerində tibbi yardım göstərilməyə cəhd edilsə də, həyatını xilas etmək mümkün olmamışdır. Bəzi məlumatlara görə, Karlov yaxınlıqdakı "Güven" xəstəxanasına çatdırılmış və orada dünyasını dəyişmişdir. Daha üç nəfər yaralanmışdır. Atışma zamanı cinayətə xüsusi təyinatlı polisler tərəfindən öldürülmüşdür. Şahidlərin dediyinə görə, atəş açmışdan əvvəl terrorçu ərəb və türk dilərində "Hələbi unutmayın! Suriyanı unutmayın! Bu müsibətlərin baskarları cavab verəcəklər!" - deyə qışqırmışdır.

Hadisə yerinə dərhal Türkiyənin daxili işlər naziri Süleyman Soylu gəlmişdir.

Ankara meri İbrahim Melik Gökçek Rusiya diplomatına edilən qəsdin RF ilə Türkiyə arasında yaxınlaşdırma bərpə olunmuş münasibətləri korlamaq məqsədi güddüyünü bildirmişdir. Ankaranın Baş prokuroru Hanur Kodalak hücumla bağlı hadisə yerində başlanmış təhqiqat çərçivəsində dəlillərin toplanmasına rəhbərlik edir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş vermiş hadisəni terror aktı kimi qiymətləndirmişdir. O qeyd etmişdir ki, səfirin qətlə yetirilməsi ilə bağlı məsələ BMT Təhlükəsizlik Şurasına çıxarılacaq.

Son məlumata görə, Andrey Karlovu qətlə yetirən cinayətkarın şəxsiyyəti müəyyənləşdirilmişdir. Bu, Ankaradakı çevik polis qüvvələrinin əməkdaşı, 22 yaşlı Mövlud Mert Altıntaşdır. "Haber Türk" 15 iyul hadisələrindən sonra onun polisdən kənarlaşdırıldığı barədə xəbər verir.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əvvəlcədən planlaşdırılan Moskva səfərini təxirə salmamışdır. Bu gün onun Rusiya-Türkiyə-İran üçtərəfli görüşündə iştirakı gözlənilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin azexport.az portalı təqdim olunub

(əvvəli 1-ci səhifədə)

"Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialı son 15 ildə 5 dəfə, son 10 ildə 56 faiz, son 5 ildə isə 30 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac potensialının təxminən 90 faizi qonşu Rusiya bazarının payına düşür. Burada əsas arqument kimi Azərbaycanın istehsal etdiyi məhsulların keyfiyyət amilini xüsusi vurğulamaq lazımdır. Ötən ilin sonu bu ilin əvvəlində FAO ilə birgə apardığımız araşdırma göstərdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ixracpotensialı 110 sahibkar fəaliyyət göstərir. Çox təəssüf ki, bu sahibkarlardan təxminən 6-nın ixrac imkanları 50 faizdən yüksəkdir. Təxminən 25 sahibkarın ixrac imkanları 90 faiz təşkil edir. Səbəbləri araşdırarkən müəyyən etdik ki, bu, informativ mühitin qənaətbəxş səviyyədə olmaması ilə bağlıdır. Hesab edirik ki, azexport.az portalının yaradılması məhz bu problemin aradan qaldırılmasında çox ciddi vasitə olacaqdır", - deyə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talbov vurğulayıb.

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") prezidenti İlqar Vəliyev bildirib ki, imkanların daim artan xətt üzrə inkişaf etməsi Azərbaycanda də həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

azexport.az platforması isə, öz növbəsində, ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal, həmçinin "Made in Azerbaijan" brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaqdır ki, bu da onlar üçün böyük stimül rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi bu portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.

Artıq bir neçə ölkədə təmsilçiliklərin mövcud olduğunu deyən "Azərsun Holding" Şirkətlər Qrupunun prezidenti Abdolbari Goozal diqqətə çatdırıb ki, azexport.az vasitəsilə yerli məhsulların xarici bazarlara çıxarılması istiqamətində dövlət başçısının yaratdığı imkanlardan faydalanaraq, ixrac potensialının artırılması üçün tədbirlər həyata keçiriləcək. "Azərsun Holding" bundan sonra da portalın məhsulların yerləşdirilməsi və təmində, eləcə də məhsulların bazasının yenilənməsi kimi yaratdığı fürsətdən maksimum şəkildə faydalanacaq. Biz çox şadiq ki, "Azərsun Holding" məhsulları azexport.az vasitəsilə xaricdə təm-

sil olunacaq", - deyərək A.Goozal bildirib.

"GoldenPay" şirkətinin rəhbəri Fərid İsmayilzadə bildirib ki, Azərbaycanın ən böyük internet şirkəti olaraq belə bir tədbirdə iştirak etmək təmsil etdiyi qurumun strateji hədəflərinə daxildir. F.İsmayilzadə deyib: "Biz azexport.az portalına dəstəyi yalnız iştirakla məhdudlaşdırmaq istəmirik. Onun uğurlu olması üçün təcrübəmizi, texniki və digər imkanları bölüşməyə hazırıq. Hesab edirik ki, portalın xaricdə tanıtılması xüsusilə vacibdir".

Sonda azexport.az resursuna aid videoçarx nümayiş etdirilib. Videoçarxda BMT İnkişaf Programının müəssisəsi Goran Sumkovski, Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun direktoru Tunc Uyanık, all.biz alqı-satqı platformasının nümayəndəsi Rüksarə Ramazanova, alibaba.com Qlobal Partnerinin baş meneceri Fren Çin çıxış edərək, azexport.az portalı ilə əməkdaşlıqlarını qeyd ediblər, eləcə də portalın Azərbaycanda biznesin inkişafına dəstək olacağına əminliklərini ifadə ediblər.

Qeyd edək ki, azexport.az saytı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında" 2016-cı il 21 sentyabr tarixli Sərəncamı əsasında yaradılıb.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" layihəsi çərçivəsində çap olunub.



Müasir menecmentdə və sahibkarlıqda PR-in yeri və rolu

İşgüzar fəallıq, sahibkarlıq, idarəetmə fəaliyyəti insan cəmiyyəti ilə, demək olar ki, eyni vaxtda meydana gəlmişdir. Tarixdə həmişə görkəmli siyasi xadimlər, sənayəçilər, tacirlər, sahibkarlar olmuşdur ki, onlar öz işlərini uğurla aparmaq üçün müəyyən işçiləri bu işə cəlb etmişlər. Ona görə də həm biznesin, həm menecmentin, həm də PR-in (Public Relations – ictimai münasibətlər) tarixini qədim Misirdən və antik Yunanıstandan başladığımız hesab etmək olar. Lakin peşkar biznesin XIX əsrin ikinci yarısından meydana gəlmişdir. Fəaliyyəti xüsusi peşkarların – menecerlərin rəhbərliyi ilə işgüzar fəallığın həyata keçirilməsinə yönəldilmiş ilk firmalar – sosial təşkilatlar (sosial institutlar) məhz bu dövrdə yaranmışdır.

Peşkar biznes olduqca intensiv və köklü təkamül keçmişdir. Mütəxəssislərin fikrincə, son 20 ildə şirkətlərin ümumi dəyərində nüfuzun dəyəri 15%-dən 82%-ə qədər artmışdır. Eyni zamanda, nüfuzun 1% aşağı düşməsi firmanın bazar dəyərinin 3% düşməsi deməkdir.

Məlum olmuşdur ki, müasir menecer nəinki texnokrat, maliyyəçi və marketoloq, hətta kulturoloq, həm də siyasətçi olmalı, ictimaiyyətlə geniş dialoqa hazır olan şəxs olmalıdır. Məhz müasir dövr ön plana marketinqin bir növü, irəliləyiş strategiyasının informasiya tərkib hissəsi kimi PR-ı çıxarmışdır.

PR müasir idarəetmə fəaliyyətinin ayrılmaz hissəsidir. PR-in fəaliyyət sahəsi ictimai kommunikasiyadır. Bəs, PR azad sahibkarlığa nə verir, sahibkarlar üçün PR-in işi nəyə görə zəruridir? Bu və digər suallara cavab almaq üçün "AtaHolding" Şirkətlər Qrupunun Korporativ kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanovaya müraciət etdik. Yeni il öncəsi görüşümüz "AtaTexnologiya" MMC-nin yeni məhsulunun - "HRM360" program təminatının təqdimatına həsr edilmiş mətbuat konfransında baş tutdu. Mətbuat konfransından sonra Dilarə xanım suallarımıza cavablandırdı. Həmin müsahibəni nəzərinizə çatdırırıq.

Dilarə xanım, əvvəlcə "AtaHolding" Şirkətlər Qrupunun strukturu barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan müasir holding idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən "AtaHolding" 2003-cü ilin sentyabr ayında fəaliyyətə başlamışdır. İlk olaraq maliyyə sektorunda fəaliyyət göstərən holding qısa müddətdən sonra sənaye, turizm, IT və xidmət sahələrində şirkətlərini yaradaraq böyüməyə başladı. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata



- Sizin üçün ictimaiyyətə iş nə deməkdir?

- İctimaiyyətə iş mənim bir-başla peşə vəzifəmdir. Deyə bilərəm ki, buna tam iş günümülə yanaşı, praktiki olaraq asudə vaxtımın bir hissəsini də verirəm. Bunu həmin sahənin spesifikasiyaya tələb edir. Bununla əlaqədar olaraq, hər şeyi çatdırmaq və vaxt çatışmazlığı hiss etməmək üçün öz vaxtını səmərəli idarə etmək vərdişini yaranır. Həmçinin, effektiv fəaliyyət üçün kollektivdə komanda ruhu olmalıdır, biz şöbədə hər şeyi bir-birinə məlumat verməklə edir, şöbə daxilində işi dostluq, kollektivlik və qarşılıqlı yardım üzərində qururuq.

- Həmkarlarınıza bu işdə hansı məsləhətləri vermək istərdiniz?

- Hazırkı dövr peşkarlar dövrüdür, belə ki, peşkar komanda, peşkar şirkət uğuru qarantdır. Əlbəttə, şirkətin korporativ mədəniyyətinin qurulmasında düzgün siyasətinin də böyük rolu vardır, burada bütün əməkdaşlar üçün əlverişli və rahat iş şəraiti yaradılmalı, hər bir əməkdaşın peşkar kimi formalaşmasına hər cür köməklik göstərilir. Şirkətdə əməkdaşların peşə uyğunluğu səviyyəsinə gəldikdə isə hər zaman dəyişən yanaşmaları izləmək, geri qalmamağa çalışmaq və daim ixtisas artırmaq vacibdir. Bunun üçün treninqlərə getmək, dəyirmi masalarda iştirak etmək, fikir mübadiləsi aparmaq, uğurlu təcrübələrə yiyələnmək – bütün bunları ictimai əlaqələr sahəsində çalışan həmkarlarımıza tövsiyə edərdim.

- Şirkətinizin PR dəstəyi yüksək səviyyədə həyata keçirilir. Bu, ilk növbədə, uğurlu biznes fəaliyyəti ilə bağlıdır. PR sahibkarlığa nə verir?

- Şübhəsiz ki, müasir dünyada böyük holdingin fəaliyyəti uğurlu PR dəstəyi olmadan mümkün deyil. Düşünürəm ki, bu, bir həqiqətdir –

cəmiyyətdə məhz uğurlu şirkət, iş yerlərini təmin edən və müsbət maliyyə göstəriciləri sayəsində sosial həyatda iştirak edən şirkət tələb olunandır. Biznesin səviyyəsindən və PR ilə əhatəliliyindən asılı olmayaraq, biznesdə qazanılan uğurlar ilə PR-in səmərəli fəaliyyəti arasında bilavasitə asılılıq vardır. Məhz buna görə son vaxtlar dünya biznesində bu iki anlayışın yaxınlaşmasını aydın müşahidə etmək olar. PR fəaliyyəti nəticəsində biznesin, məsələn, sahibkarların mal və xidmətləri ictimaiyyətə tanındı, təbliğ edilir. İlk növbədə, kütləvi informasiya vasitələrinə informasiya şəklində çatdırılan bu mal və xidmətlər geniş istehlakçı kütləsinə yol tapır.

- Holdingdə Korporativ Sosial Məsuliyyət (KSM) və sosial layihələr haqqında fikirlərinizi bilmək istərdik.

- "AtaHolding" öz fəaliyyətinin lap əvvəlindən sosial proqramlarda, xeyriyyəçilik tədbirlərində fəal iştirak edir, həmçinin, mədəniyyət və incəsənətin inkişafı, ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi sahəsində layihələrə dəstək verir. Bu gün "AtaHolding" KSM sahəsində bir sıra uzunmüddətli sponsor öhdəlikləri üzərinə götürmüşdür və sosial layihələrdə fəal iştirak etdiyinə görə çoxlu sayda mükafatlara layiq görülmüşdür. Tez-tez xeyriyyəçilik aksiyaları keçirir, valideyn himayəsində məhrum olan uşaqlar üçün müxtəlif bayramlar təşkil edirik. Uzun müddətdir ki, holding "Nə? Harada? Nə vaxt?" intellektual televiziya oyununun sponsorlarından biridir.

Biz, eyni zamanda, müntəzəm olaraq turizm sahəsində təhsil alan tələbələr üçün treninqlər keçiririk. Bu

zaman öz kollektivimizi də unutmuşuq, belə ki, hər il may ayında ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş böyük futbol turniri keçiririk. Holding öz əməkdaşları arasında idmanın müxtəlif növləri üzrə tez-tez yarışlar keçirir, qeyri-rəsmi şəraitdə ünsiyyət qurmaq məqsədilə bu yarışlara iştirakçı qismində jurnalistləri də dəvət edirik. Hazırda "AtaHolding" Beynəlxalq Gülləş Federasiyasının baş sponsorudur.

- Konkret olaraq həyata keçirilən hansı layihələrin adını çəkmək istərdiniz?

- 2016-cı ildə həyata keçirdiyimiz tədbirləri şərti olaraq iki hissəyə bölmək olar: daxili və xarici kommunikasiyalar. Daxili kommunikasiyalardan yeddi tədbir həyata keçirilmişdir. Bunların arasında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin və "AtaHolding" Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Ruhun şad olsun, Ustad!" adlı xatirə gecəsi, Xocalı faciəsinə həsr olunmuş gecəni, uşaqlar yazıçısı Mazahir Süleymanzadə ilə görüşü, holding əməkdaşlarının Respublika gününə həsr edilmiş "Nə? Harada? Nə vaxt?" intellektual oyununda iştirakını, futbol turnirini, HR mütəxəssislərin dəyirmi məsəsinə, Musiqi bayramını göstərmək olar. Xarici kommunikasiyalar planına əsasən on tədbir təşkil edilmişdir. Onlardan bəziləri, məsələn, "Nepal-dən Papayaya səyahət" turunun prentasiyası, "Excelsior Hotel & Spa Bakı" otelinin təşkil etdiyi "Baku Fashion 2016" tədbirinin 2 sessiyasının rəsmi tərəfdaşlığı, PR-menecerlərin iştirakı ilə "Nə? Harada? Nə vaxt?" intellektual oyununun keçirilməsi, PR üzrə treninq, "Naftalan Çinar"

otelinə info-tur, "Qalaaltı" istirahət mərkəzinə info-tur, "Excelsior Hotel & Spa Bakı" otelində yay mövsümünün açılışı, PR mütəxəssisləri üçün "Böhrədən əvvəl PR və Kommunikiyalar" mövzusunda treninq və s. daha yadda qalan olmuşdur.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz? Şirkətinizdə yaxın və uzaq perspektivdə hansı PR-aksiyalar gözlənilir?

- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin səyi sayəsində Azərbaycan özünü dünyaya sabitlik adası, inkişaf məkanı kimi təqdim etmişdir. İndi ölkədə dünya səviyyəli məhsullar istehsal edən yeni şirkətlər, fabriklər, zavodlar açılır. Sahibkarlığın inkişafı üçün bir sıra tədbirlər həyata keçirilir, güzəşli kreditlər verilir, yeni istehsalat və iş yerləri açılır, qeyri-neft sektoru inkişaf edir. Ölkədə biznes mühitinin əlverişliliyinin yüksəldilməsi milli iqtisadiyyatımızın praktiki olaraq bütün segmentlərində təqdim olunan "AtaHolding" şirkətlər qrupunun fəaliyyətində də özünü göstərir. Perspektiv planlara gəldikdə isə, demək olar ki, "AtaHolding" in qız müəssisələrində strateji planlaşdırma uzunmüddətli inkişafı, iqtisadi artımın daha yüksək sürətini nail olmasına yönəldilmişdir. "AtaHolding" Korporativ kommunikasiyalar şöbəsi 2017-ci ildə də müxtəlif maraqlı tədbirlər, layihələr həyata keçirəcək. Firsətdən istifadə edib "İqtisadiyyat" qəzetinin yarıdıcı kollektivini yeni il münasibətilə təbrik edirik.

- Maraqlı müsahibəyə görə çox sağ olun! Biz də Sizi Yeni il münasibətilə təbrik edirik, gələcək işlərinizdə uğurlar diləyirik!

Söhbəti apardı:
Yegənə MƏMMƏDOVA



ЦЕНТРОБАНК АЗЕРБАЙДЖАНА ВЫПУСТИТ НОТЫ НА 50 МЛН МАНАТОВ

Палата надзора над финансовыми рынками Азербайджана зарегистрировала выпуск краткосрочных нот Центрального банка Азербайджана на 50 миллионов манатов. Стоимость каждой из 500 тысяч краткосрочных нот составляет 100 манатов. Период обращения нот составляет 28 дней. Краткосрочные ноты являются инструментом денежно-кредитной политики для регулирования денежной массы в обороте. Приобретать ноты могут только банки.



ЦЕНЫ НА НЕФТЬ НАЧАЛИ СНИЖАТЬСЯ НА ДАННЫХ О НЕОЖИДАННОМ РОСТЕ ЗАПАСОВ В США



Мировые цены на нефть в ходе торгов среды перешли к негативной динамике после того, как министерство энергетики США сообщило о неожиданном росте запасов "черного золота". По состоянию на 20.35 стоимость февральских фьючерсов на североморскую нефтяную смесь марки Brent уменьшалась на 0,43 процента - до 55,11 доллара за баррель. Цена февральских фьючерсов на нефть марки WTI снижалась на 0,24 процента - 53,16 доллара за баррель. Согласно отчету Минэнерго США, коммерческие запасы нефти в стране (исключая стратегический резерв) за отчетную неделю неожиданно увеличились на 2,3 миллиона баррелей, или на 0,5 процента - до 485,4 миллиона баррелей. При этом аналитики полагали, что запасы снизились на 2,515 миллиона баррелей, до 480,69 миллиона баррелей.

В то же время, запасы нефти на крупнейшем в стране терминале в Кушинге (Cushing) снизились на 0,3 процента, или на 0,2 миллиона баррелей, составив 66,3 миллиона баррелей. Добыча нефти в США за отчетную неделю, по данным министерства, сократилась - на 0,11 процента, или на 10 тысяч баррелей в сутки, до 8,786 миллиона баррелей в сутки. Кроме того, запасы бензина в США уменьшились на 1,3 миллиона баррелей, или на 0,6 процента - до 228,7 миллиона баррелей. Аналитики, напротив, ожидали, что показатель вырастет на 1,42 миллиона баррелей. Запасы дистиллятов также снизились - на 2,4 миллиона баррелей, или на 1,6 процента, - до 153,5 миллиона баррелей. Аналитики прогнозировали меньшее снижение показателя - на 1,152 миллиона баррелей.

К 2035 ГОДУ НАСЕЛЕНИЕ БАКУ ДОСТИГНЕТ 4 МЛН ЧЕЛОВЕК



К 2035 году население Баку достигнет четырех миллионов человек, сказал в четверг журналистам директор Бакинского государственного института планирования Ильгар Исбатов на презентации плана зонирования и использования территории Баку.

"Сам план предусматривает размещение и организацию занятости населения, создание новых зон отдыха, а также перспективы дальнейшего развития Баку", - сказал Исбатов.

По его словам, для снижения нагрузки на центральную часть города, часть нагрузки планируется перенести в поселок Алят. "В перспективе план подразумевает превращение Алята до 2035 года в город с населением свыше 200 тысяч человек. Меры по децентрализации нагрузки будут предприняты и на других территориях", - сказал Исбатов.

Туркменистан активизирует строительство газохимического комплекса

На западе Туркменистана - в поселке Кыяны Балканской области усиленными темпами ведется строительство завода по производству полипропилена и полиэтилена, пишет газета «Нейтральный Туркменистан». Предприятие рассчитано на переработку 5 миллиардов кубометров природного газа для производства 386 тысяч тонн полиэтилена и 81 тысячи тонн полипропилена в год.

Проект осуществляется консорциумом компаний TOYO Engineering (Япония), LG International Corporation и Hyundai Engineering Corp. Ltd (Республика Корея).

Здесь задействованы технологии ведущих компаний таких, как TOYO (Япония), INEOS (Великобритания), LUMMUS и GRACE из США.

Комплекс будет состоять из взаимосвязанных технологическим процессом установок: сепарации газа; крекинга этана; производства полиэтилена высокой плотности; полипропилена. На объекте задействовано более 10 тысяч рабочих и инженеров.

Здесь также задействовано более 950 единиц строительной техники. Данный проект планируется сдать в эксплуатацию к концу 2018 года.

Азербайджан и Польша достигли соглашения по транспортировке нефти и сжиженного газа

Компания SOCAR Trading (торговый дом азербайджанской госкомпании SOCAR) и польская нефтяная компания Lotos достигли соглашения по транспортировке нефти и продукции LPG (сжиженный газ: пропан-бутан) и LNG (сжиженный природный газ), говорится в сообщении посольства Азербайджана в Польше.

Соглашения были достигнуты в ходе двусторонних бизнес-встреч, которые состоялись в Варшаве в рамках седьмого заседания азербайджано-польской межправкомиссии.

"SOCAR Trading и польская нефтяная компания Lotos достигли соглашения по поставкам сырой нефти в Польшу, а также LPG и LNG продукции на морской терминал в Гданьске", - говорится в сообщении.

В рамках бизнес-форума представители SOCAR провели успешные переговоры с польскими партнерами по проекту "Сарматия".

SOCAR Trading со штаб-квартирой в



Женева была создана в конце 2007 года Госнефтекомпанией Азербайджана.

Компания SOCAR Trading продает основную часть объемов экспорта нефти SOCAR из порта Джейхан (Средиземное море, Турция), осуществляет трейдинг

нефти и нефтепродуктов других стран, а также оказывает содействие материнской компании в связи с международными инвестициями. Сфера деятельности SOCAR Trading охватывает страны Европы, Азии и Америки.

Нефтяная корзина ОПЕК подорожала

Цена нефтяной корзины ОПЕК 21 декабря составила 52,25 доллара за баррель, что на 0,26 доллара больше показателя вторника, сообщили Trend в четверг в картеле. Стоимость корзины ОПЕК определяется на основании цен на Saharan Blend (Алжир), Girassol (Ангола), Oriente (Эквадор), Rabi Light (Габон), Minas (Индонезия), Iran Heavy (Иран), Basra Light (Ирак), Kuwait Export (Кувейт), Es Sider (Ливия), Bonny Light (Нигерия), Qatar Marine (Катар), Arab Light (Саудовская Аравия),

Murban (ОАЭ) и Merey (Венесуэла). Мировые цены на нефть растут в четверг на ожиданиях сокращения ее добычи - после снижения в среду на данных об увеличении запасов нефти в США.

По состоянию на 11:57, стоимость февральских фьючерсов на североморскую нефтяную смесь марки Brent поднялась на 0,09 процента — до 54,51 доллара за баррель. Цена февральских фьючерсов на нефть марки WTI повысилась на 0,11 процента — до 52,55 доллара за баррель.



Азербайджан назвал приоритетные направления для польских инвестиций

В ходе прошедшего 18-21 декабря в Варшаве седьмого заседания межправительственной комиссии по торгово-экономическому сотрудничеству министр энергетики Азербайджана Натиг Алиев назвал в качестве приоритетных направлений для польских инвестиций сельское хозяйство, туризм, нефтяную и химическую промышленность, технопарки, сообщили Trend в 22 декабря в посольстве Азербайджана в Польше.

Министр энергетики, являющийся сопредседателем комиссии с азербайджанской стороны, проинформировал польскую сторону об эконо-

мическом потенциале страны, реализуемых крупных международных и региональных проектах, в частности проекте Север-Юг, транспортном коридоре Восток-Запад, железной дороге Баку-Тбилиси-Карс.

По итогам заседания стороны подписали Протокол.

В рамках визита Натиг Алиев провел встречи с сопредседателем комиссии с польской стороны, вице-премьером, министром развития и финансов Польши Матеушем Моравецки, министром энергетики Кшиштофом Тхужевским, министром по внешней политике Администрации президента Польши Кшиштофом Щерским и

другими официальными лицами. На встречах были обсуждены нынешнее состояние и перспективы сотрудничества двух стран.

В рамках визита в Варшаве также состоялись бизнес-встречи с деловыми людьми. Министр энергетики Азербайджана пригласил польских предпринимателей инвестировать в экономику страны.

По данным Государственного таможенного комитета Азербайджана, товарооборот между Азербайджаном и Польшей в январе-сентябре 2016 года составил 55,76 миллиона долларов, при этом на импорт польской продукции пришлось 51,31 миллиона долларов.

Текущее состояние газотранспортных проектов Туркменистана на декабрь 2016

Согласно отчету British Petroleum (BP) по запасам природного газа Туркменистан занимает четвертое место в мире после Ирана, России и Катара. Крупнейшие ресурсы сосредоточены в Марыйской области на востоке страны. Месторождение Галкыныш с близлежащими очагами Яшлар и недавно открытым Гаракелом оценивается в пределах 27,4 триллионов кубометров. Согласно программе развития нефтегазовой промышленности страны к 2030 году намечено довести производство газа до 230 миллиардов кубометров, большей частью для экспорта.

В 2016 году добыча газа в стране, согласно прогнозам туркменской стороны, увеличится до 75 миллиардов кубометров по сравнению с 74 миллиардами в 2015 году. Сообщалось, что в



этом году планируется экспортировать в Иран и Китай 38,5 миллиардов кубометров по сравнению с 37 миллиардами в прошлом году.

Российский «Газпром», покупавший в Туркмении природный газ в рамках контракта, подписанного в 2003 году, в начале января 2016 года заявил о расторжении сделки.

Мощная ресурсная база туркменского ТЭК предоставляет возможность заключать долгосрочные контракты для стабильной поставки энергоносителей. В настоящее время такие соглашения действуют по двум газопроводам: Туркменистан-Китай и Туркменистан-Иран. Диверсификация газового экспорта является одной из первоочередных задач энергетической политики Туркменистана.

7 dekabr 2016-cı ildə Azərbaycan Tibb Universitetində iqtisad elmləri doktoru, professor Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransın kitabı nəşr olunmuşdur.

Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, ADİU-nun dosenti, BMA-nın müxbir üzvü, i.f.d. Elşad Səmədzadənin həmin kitabda dərc olunduğu məqaləsini diqqətinizə çatdırırıq.

Qlobal çağırışlar və Azərbaycan iqtisadiyyatı

Dünya XXI əsrin II onilliyini təməlləşdirən astanasındadır. Dövrümüz dünya siyasətində dünya iqtisadiyyatına güclü təsiri ilə xarakterikdir. Hazırda planetdə siyasi gərginlik 1961-ci ildəki Karib böhranından sonra ən yüksək həddə çatmışdır. ABŞ-in Türkiyədə, SSRİ-nin isə Kubada yerləşdiriyi raketlərlə bağlı baş verən və Xruşov-Kennedi qarşılıqlı ittihamları ilə tarixə düşən bu böhrandan sonra bəşər yarım əsr ciddi nüvə xəfə olmadan yaşamışdır.

Günümüzə hərbi xərclərin, qeyri-müəyyənliyin artması fonunda ümumi iqtisadi artım sürətinin azalması baş verib. Neftin qiymətinə ümumi iqtisadi tənzimləmə yanaşı, bu sərəvətin qiymətinin azalmasına yönəldilmiş kompleks qeyri-iqtisadi amillər təsir edib. Son on ildə bu sərəvət ciddi qiymət təraddüdü dövrünü yaşayıb. Belə ki, 4 iyul 2008-ci il tarixində 1 barrelin (159 litr) qiyməti 146,3\$-a çatmış neft (brent markası) 20 yanvar 2016-cı ildə 26,6\$-a eniş nöqtəsinə düşüb. Düzüdü, indi müəyyən sabitləşmə var. 2016-cı ilin 3 avqust-11 oktyabr ayları məlumatlarını götürsək, qiymət 41-53,1\$ arasında olub (ən aşağı və yüksək qiymətlər).

Bu kəskin dəyişikliklər dünyanın bir sıra neft ixracatçı ölkəsində ciddi iqtisadi, sosial, siyasi fəsadlar yara-dır. Azərbaycan da neft ixracatçısı kimi dünyəvi problemlərlə üzləşib. Milli iqtisadiyyatımıza əlavə mənfi təsir həm də əsas iqtisadi tərəfdaşlarımızdan olan Rusiya Federasiyasına qarşı yönəldilmiş Qərb sanksiyaları olub. Həm qonşu ölkədə əməkçi-miqrant kimi çalışan soydaşlarımızın və-tənə göndərdiyi vəsaitin kəskin azalması, həm də rublun ABŞ dollarına nəzərən ucuzlaşması nəticəsində Rusiya mallarının ölkəmizə artan id-xalı və sair amillər milli iqtisadi sistemimizin dayanıqlığına təsir edən amillər kimi çıxış edir.

Amma Azərbaycan dünyanın bu təlatümlü dövründə belə öz strateji dayanıqlığını qorumuşdur və bu möv-qeyin daha da güclənməsi üçün ciddi tədbirlər görür. Çünki dünyanın tə-rəddüdü inkişafının yüksəlişindən tənəzzül dövründəki ölkəmiz böyük hazırlıq görmüşdür.

Ümummilli lider Heydər Əliyevin yeni dövlətçilik strategiyası nə-ticəsində ölkənin iqtisadi, sosial, siyasi cəhətdən sıçrayışla irəli atılması, ma-

liyyə sabitliyi və böyük həcmdə ehtiyatların yaradılması, institusional quruculuq, infrastruktur layihələrinin uğurlu icrası Azərbaycanı dünyaya yeni simada təqdim edib. 1991-2015-ci illərdə dünya iqtisadiyyatının təqribən 4 dəfə artdığı dövrdə (72 trilyon\$, 2015) milli iqtisadiyyatımız 21,7 dəfə böyüyərək (53 milyard\$, 2015), artım sürətinə görə bəşəri liderlərdən birinə çevrilmişdir.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədr olması, mötəbər beynəlxalq təsisatların tədbirlərinə ev sahibliyi etməsi ictimai həyatın bir çox sahələrində inkişaf etdiyimizi cəhana bəyan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət quruculuğu ənənələrinin davam etdirilməsi ölkəmizin dünya birliyində daha layiqli yer tutacağından xəbər verir. Bu, çox mürəkkəb prosesdir. Çünki dünya maraqları vətənimizdə cəmlənmişdir. Bunun səbəblərindən biri də Azərbaycanın irəlindəki sxemdə göstərilən nüfuzlu qlobal xətlərin kəsişməsində dayanmasıdır.

Qlobal xətlərin ölkəmizə istiqamətlənməsində, heç şübhəsiz, Azərbaycan dövlətinin apardığı siyasətin rolu böyükdür. Dünyadakı mürəkkəb şəraitə çevik cavab vermək üçün Azərbaycan da islahatlar aparır. Düşünürəm, zəruri məqsəd, alət (vasitə) və resursları qısaca belə ifadə etmək olar:

Məqsədlər:

Ali məqsəd

• Davamlı inkişafın təmin edilməsi: iqtisadi, sosial və ekoloji amillərin uzlaşdırılması / İnsan İnkişafı İndeksinin yaxşılaşdırılması (əsas güc nəyə yönəldilməli?)

Aralıq məqsəd

• Layiqli məşğulluğun təmin edilməsi (bunun üçün nə etməli?)



• ÜDM-in artırılmasına səy etmək (ÜDM necə olsun?)
• İqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə; dayanıqlı, şəxslənmiş, tarazlı, modernləşən, dərin emala, innovativ istehsalə, idxal əvəzlənməsinə, daxili tələbin böyüməsinə, ixraca istiqamətlənən iqtisadiyyata əsaslanan (bunun üçün nə etməli?)
• Sahibkarlıq mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşunun artırılmasına səy edilməsi

Məqsədlərə çatmaq üçün alətlər (vasitələr)

- vergi
- gömrük
- sosial tədiyyə
- rüsum
- tarif
- bank, valyuta
- siqorta
- qiymətli kağızlar
- dövlət satınalmaları
- dövlət əmlakının özəlləşdirilməsi

Resurslar:

- insan resursları;
- maddi resurslar;
- təbii resurslar;
- infrastruktur;
- dövlət fondlarının vəsaiti;
- maddi-texniki baza.



Elşad Səmədzadə, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini, ADİU-nun dosenti, BMA-nın müxbir üzvü, i.f.d.

İnstitusional resurslar:

• dövlət qurumları;

• qeyri-hökumət təşkilatları.

Mənəvi resurslar:

• milli-mənəvi dəyərlər.

Məruzədə bu məsələlər haqqında ətraflı danışılır. Əlbəttə, bu vacib istiqamətləri müzakirə etmək, artırmaq, çağırışlara uyğun yeniləmək mümkündür.

Bütün bu istiqamətlərin güclənməsi üzrə Azərbaycan dövləti böyük işlər görür. Elmi ictimaiyyətin isə rolu ondan ibarət ola bilər ki, dünya təcrübəsi və fərdi nəticələri ilə bu istiqamətləri dəstəkləsinlər, gücə güc qatsınlar.

Sürət amilinin bəşərin inkişafı boyunca artdığını və bunun tə-rəddüdü dövründə şiddətləndiyini zərurət kimi qəbul edir və bunu obrazlı ifadə etmək üçün bir Afrika atalar sözlünü misal götürür: "Fərq etməz: Sən aqlığını dəf etmək üçün ova çıxan şirsən, ya da şikar olmaq istəməyən ceyran, günəş çıxdı, qaçmalısan". Eyni zamanda, qeyd etməliyik ki, islahatlarda sürət amili ilə yanaşı, düzgün ardıcılığın gözlənməsi də vacib şərtləndirir. Görkəmli rus alimi i.e.d., professor Qeorqiy Kleynər islahat səmərəliliyinin artırılması üçün üzvü bağlı olan 3-lük təklif edir: iqtisadi nəzəriyyə, iqtisadi siyasət, təsərrüfat praktikası.

Qlobal çağırışlar çoxdur. Bəs, kim təzadlara layiqli cavab verə biləcək?

T.e.d., professor Kəməldin Hacıyev fikri ilə desək: "Yəqin ki, XXI əsr o xalqlar və mədəniyyətlərin yüzilliyi olacaq ki, şəxsi və ictimai maraqların, habelə Qərb və Şər qonşularının səmərəli vəhdətini təmin etməyi bacaracaq".

Ümidvarıq ki, dövrün bu çağırışlarına da ölkəmiz layiqli cavab verə biləcək!

DÜNYA BANKI TANAP-A 800 MİLYON DOLLAR KREDİT AYRILMIŞDIR



Dünya Bankının Direktorlar Şurası Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Kreditin 400 milyon dolları Azərbaycanın zamanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə, qalan hissəsi isə Türkiyənin zamanəti ilə "Botaş" şirkətinə verəcək.

Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Siril Muller deyib: "TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisi üçün yeni iqtisadi imkanlar yaradacaq. Layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təmin edilməsinə dəstəklənəcək".

Qeyd edək ki, TANAP layihəsi üzrə işlərin 55 faizi görüldü. TANAP-ın inşası çərçivəsində qurudakı 4 lot üzrə indiyədək 1570 kilometr uzunluğunda xəndək qazılıb və 1200 kilometr boruların qaynağı tamamlandı. Türkiyənin təbii qazı qəbul edəcək Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərinə ibarət olacaq. Boru kəmərinin tikintisi işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır. Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyu-

nun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq. 11,7 milyard dollar dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər

olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Bu il Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayracağı planlaşdırılır və bu həmin 55,7 faizi yaxud da 1,566 milyard dolları TANAP-a sərf ediləcək.

Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın tikintisinin 2018-ci ilin iyun ayının sonunadək başa çatacağı planlaşdırılır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrlilik hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrlilik hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrlilik 19 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrə qədər artırılması imkanı

var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.

ASIYA İNFRASTRUKTUR İNVESTİSİYA BANKI TANAP LAYİHƏSİNƏ 600 MİLYON ABŞ DOLLARI KREDİT AYIRIB

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib.

Bu barədə bankın Pekindəki baş ofisindən məlumat verilib. AIIB-in vitse-prezidenti DJ Pandian deyib ki, Asiya ilə Avropa arasında enerji infrastrukturunun yenilənməsinə xidmət edən TANAP layihəsi Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, Avropanın, o cümlədən Türkiyənin enerji təhlükəsizliyini təmin edəcək. Qeyd edək ki, kredit Azərbaycan hökumətinin zamanəti ilə "Cənub Qaz Dəhlizi" QSC-yə ayrılıb. Bununla AIIB-in cari ildə ayırdığı kreditin ümumi məbləği 1,73



milyard dollara çatıb. Xatırladaq ki, Azərbaycanın da təsisçi-üzvü olduğu bank 100 milyard dollar nəzərdə tutulmuş kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirir. Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Av-

ropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər

olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur, hazırda layihə üzrə işlərin 55 faizi yerinə yetirilib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcm 31 milyard kubmetrə qədər artırılması imkanı var. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.



SOCAR Tarif Şurasına qazın qiymətini 18 qəpiyədək artırmağı təklif edib

SOCAR təbii qaz tarifi bütünü istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpiyədək artırmağı təklif edib. Bu barədə şirkətin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın prezidenti Rövşən Abdullayev adından guya Tarif Şurasına təbii qazın qiymətinin bir kubmetri üçün 13 qəpiyədək artırılması ilə bağlı müraciət edildiyi, buna baxmayaraq Şura tərəfindən fərqli, daha yüksək tariflərin təsdiq edilməsi ilə əlaqədar dərc olunmuş məlumatlar həqiqəti əks etdirmir.

"SOCAR Tarif Şurasına müraciət edərək təbii qaz tarifi bütünü istehlakçılar üzrə bir kubmetr üçün 18 qəpiyədək artırmağı təklif etmişdi. Tarif Şurası tərəfindən əhalinin böyük hissəsinin qiymət artımından qorunması və elektrik enerjisi üzrə kəskin qiymət artımının qarşısının alınması məqsədilə diferensial tariflərin tətbiqinə qərar verilib", - deyərək bəyanatda vurğulanır.

SOCAR təklifini ölkədə satılan təbii qazın müəyyən hissəsinin şirkət tərəfindən istehlak olunması, digər hissəsinin isə Hasilatın Pay Bölgüsü Səzizlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınması, eləcə də təbii qaz təchizatında dayanıqlıq və keyfiyyətli xidmətin davamlılığının təmin edilməsinin zəruriliyi ilə əsaslandırır.

Kapital Bank-ın dəstəyi ilə "Qış Qalası" layihəsi



Kapital Bank-ın dəstəyi və İçərişəhər Dövlət Tarix-Memariyyət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında "Qış Qalası" adlı Yeni İl yarmarkası keçirilir.

10 yanvar 2017-ci il tarixədək hər gün saat 14:00-dan başlayaraq 16:00-dək uşaqlar üçün animatorların iştirakı ilə maraqlı şou keçiriləcək. Saat 19:00-dan 21:00-dək isə məşhur müğənnilərin iştirakı ilə konsert təşkil ediləcək.

Yarmarkada bayram suvenirlərinin atributlarının satışı nəzərdə tutulur. Bundan başqa, müxtəlif hədiyyəli müsabiqələr, həmçinin isti və soyuq qalyanaltılar, şirniyyatların və içkilərin satışı həyata keçiriləcək. Yarmarkaya qatılanlar anket doldurmaqla xaricə 2 nəfərlik səyahət qazanmağa biləcəklər. Səfi çəkdirməyi sevdənlər də hədiyyə qazanacaq. Yarmarkada ən yaxşı səfi çəkib, #gishgalasise selfie həş-təqi ilə sosial şəbəkədəki səhifələrinə yerləşdirənlər, İçərişəhərdə olan restorana 2 nəfərlik şam yeməyi qazana bilərlər.

Yarmarkanın balaca qonaqları da hədiyyəyə qal-mayacaqlar. Çünki uşaqlar tədbirdə Şaxta Babaya məktub yazmaq imkanına malik olacaqlar. Xüsusi qutuya yığılan məktublarnın ən yaxşısı hədiyyə əldə edəcək.

Yeni nəşr

ZAMANIN TƏLƏBLƏRİNƏ CAVAB VERƏN DƏRSLİK

Bazar anlayışı çoxcəhətli olduğuna görə onu birmənalı səciyləndirmək olduqca çətindir. İqtisadi münasibətlər sistemi inkişaf etdikdə bu anlayış da dəyişir və yeni mənə kəsb edir. İqtisadi ədəbiyyatlarda bazarın onlarca tərif mövcud olduğundan, sadə şəkildə bazar ayrı-ayrı əmtələr və xidmətlər üzrə istehsalçılarla istehlakçıların (satıcılarla alıcıların) birgə fəaliyyət mexanizmi, onların bir araya gəldiyi yer, məkan, iqtisadi münasibətlərdə tələblə təklifin məcmusu anlamına gəlir. Bazarın bir çox növləri fərqləndirilir.

Bazar infrastrukturunda fəaliyyət göstərən sərbəst bazarlar içində maliyyə bazarları mühüm yer tutur və müasir dövrdə digər bazarlara nisbətən daha sürətlə inkişaf etmişdir. Maliyyə bazarları pul vasitələrinin təşkilinin xüsusi forması və üsulu olub, maliyyə münasibətləri sahəsində alqı-satqı münasibətlərini ifadə edir.

Ölkə iqtisadiyyatının ahəngdar inkişafını təmin etmək, dünyada zaman-zaman baş verən iqtisadi sarsıntıların zərərli təsirlərini aradan qaldırmaq məqsədilə maliyyə bazarlarının fəaliyyətinin təkmilləşməsi olduqca zəruridir. Çünki müasir mərhələdə dövlətin maliyyə resurslarının formalaşması və bölüşdürülməsinə müdaxiləsi imkanları məhduddur və təsərrüfat subyektləri müstəqil olaraq maliyyə bazarları vasitəsilə zəruri pul vasitələrini əldə edirlər.

Bu kimi zəruri amillər nəzərə alınmaqla tədris fənnini və praktiki üsul kimi maliyyə bazarları münasibətlərini dərinləndirən çox vacibdir.

Azərbaycan Respublikasının iqtisadi inkişafının müasir mərhələsi dünyada hökm sürən maliyyə böhranı şəraitində iqtisadi və sosial sferaların radikal möhkəmləndirilməsi ilə xarakterizə olunur. Antiböhran program tədbirlərinə əsasən dövlətimiz ölkənin uzunmüddətli inkişaf perspektivlərinin əsas hədəflərinə nail olmaq üçün ciddi sayılır.

İqtisadiyyatın davamlı maliyyə mənbələri ilə təmin olunması ümumdövlət mənafevləri baxımından yanaşmanı tələb edir. Maliyyə resurslarının məhdudluğunu nəzərə alaraq, onların fasiləsiz xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan daxili və xarici resursların iqtisadi inkişafa yönəldilməsini təmin edən maliyyə bazarlarının daha da inkişaf etdirilməsi zərurətə çevrilir. Müasir şəraitdə maliyyə bazarları mülkiyyət formasından asılı olmayaraq həm makroiqtisadi, həm də mikro-iqtisadi səviyyədə fəaliyyət göstərərək, pul vasitələrinin iqtisadi subyektlər arasında hərəkətinin təşkilini təmin edir. Deməli, ölkə iqtisadiyyatının inkişafı maliyyə bazarları olmadan mümkün deyildir.

Buna görə də müasir tədris və elmi ədəbiyyatlarda maliyyə bazarlarının nəzəri və praktiki əsaslarının araşdırılması zamanın tələbinə çevrilmişdir. Bununla əlaqədar olaraq ali təhsilli iqtisadçı mütəxəssislərin hazırlanmasına qoyulan müasir tələblər maliyyə bazarlarına dair yeni tədris ədəbiyyatlarının ərəşə gətirilməsini zəruri edir. Bu kimi elmi-tədris mənbələri gənc nəslə cəmiyyətdə mövcud maliyyə münasibətləri sistemini kompleks şəkildə mənimsəməyə imkan verir.

Bu nöqteyi-nəzərdən Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektorları, i.e.d., professor, əməkdar elm xadimi Bəyali Xanəli oğlu Atəşov tərəfindən işlənilib hazırlanmış və "Kooperasiya" nəşriyyatında 2016-cı ildə nəfis şəkildə çap edilmiş "Maliyyə bazarları" adlı 28,5 ç.v. həcmində dərslik xüsusi aktualıq kəsb edir.

Dərsliyin elmi redaktoru həmin universitetinin "Maliyyə" kafedrasının professoru, i.e.n. N.A. Novruzovdur. Bu dəyərli kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 may 2016-cı il tarixli əmri ilə ali məktəblər tələbələri üçün dərslik kimi təsdiq edilmiş və nəşrə tövsiyə olunmuşdur.

Oxuculara təqdim olunan dərsliyin nəşri "Azərbaycan Respublikasının Maliyyə bazarlarına Nəzarət Palatası"nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə eyni vaxta düşməsi dərsliyin son dərəcə aktual bir mövzuya həsr olunmasından xəbər verir.

Dərslik maliyyə bazarlarının müasir strukturu və inkişaf

masını xüsusiyyətləri araşdırılmışdır. Bu fəsildə kommersiya təşkilatlarında maliyyə resurslarının yaranması mənbələri və istifadəsi istiqamətləri açıqlanır, qeyri-kommersiya təşkilatları və ev təsərrüfatının maliyyə resurslarının təşkilinə xüsusi diqqət yetirilir.

Dərsliyin dördüncü fəslində



"Valyuta bazarı"ndan bəhs edir. Burada pul bazasının mahiyyəti və onun təsnifləşdirilməsi prinsiplərinə münasibət bildirilməklə, valyuta bazasının funksiyaları və xüsusiyyətləri, onun obyektləri və subyektləri, təşkilatı, strukturu, infrastrukturunu şərh edilir, valyuta bazasının növləri, seqmentləri və aparılan əməliyyatları ətrafı işıqlandırılır. Fəslin sonunda qiymətli metallar bazarı haqqında geniş məlumat verilir.

"Qızıl bazarı" adlanan beşinci fəsildə qızılın mahiyyəti və iqtisadiyyatda rolu, qızıl bazasının obyektləri və subyektləri, təşkilatı strukturu və bu seqmentdə aparılan əməliyyatlarından bəhs edilir.

"Altın fəsil" "Kapital bazarı" adlanır. Burada kapital bazasının mahiyyəti, tərkibi, rolu və funksiyaları haqqında geniş izahat verilir. Eyni zamanda, bu fəsildə borc kapitalı bazarı, onun məzmunu və təkamülü, quruluşu və milli xüsusiyyətləri göstərilir. Azərbaycan da bazar növünün formalaşması, müasir inkişaf meyilləri geniş və ətraflı təhlil olunur.

"Kredit bazarı" adlı yeddinci fəsildə kredit anlayışı, bu bazanın funksiyaları, xüsusiyyətləri və elementləri, kredit bazarında alqı və satqı obyektləri, əməliyyatları, bazarın növləri, kredit istehlak kooperativləri kimi məsələlər araşdırılır.

Bəllidir ki, qiymətli kağızlar bazarı iqtisadiyyatın inkişafı üçün zəruri olan investisiya prosesinin həyata keçirilməsində həlledici rola malikdir. Bu bazar vasitəsilə hüquqi və fiziki şəxslərin əmanətləri istehsal prosesinin inkişafına yönəldilir. Qiymətli kağızların bazar iqtisadiyyatının vacib atributlarından biri olduğu nəzərə alınaraq dərsliyin səkkizinci fəslində "Qiymətli kağızlar bazarı"nın tədqiqinə həsr edilmişdir. Burada bazar münasibətləri şəraitində qiymətli kağızlar bazasının məzmunu, funksiyaları, subyektləri, təşkilatı strukturu və növləri öz əksini tapmışdır. Daha sonra bu fəsildə qiymətli kağızların məzmunu, mahiyyəti və təsnifləşdirilməsi prinsipləri, rəqəmsal qiymətli kağızlar (veksel, depozit və əmanət sertifikatları) ayrılıqda nəzərdən keçirilmiş, törəmə maliyyə alətlərinin xüsusiyyətlərinə xüsusi diqqət yetirilmiş, qiymətli kağızlarla bağlanan əqdərlərin formalarına münasibət bildirilmişdir.

Dərsliyin "Fond birjəsi" adlanan doqquzuncu fəsildə bu qurumun meydana gəlməsi və inkişafı, təşkilatı strukturu, milli xüsusiyyətləri ətrafı şərh edilir. Bu fəsildə, eyni zamanda, birja işinin təşkili və idarə edilməsi, həmçinin aparılan əməliyyatlar və əqdərlə səciyyələndirilir. Azərbaycanda fond və valyuta birjalının formalaşması, inkişafı və müasir

durumuna xüsusi yer verilir.

"Sığorta bazarı"na həsr edilmiş onuncu fəsildə maliyyə bazasının tərkib hissəsi kimi sığorta bazasının iqtisadi məzmunu, təşkilatı prinsipləri, strukturu, müasir mərhələdə rolu, dövlət tənzimlənməsi məsələləri ətrafı araşdırılır. Burada Azərbaycanda sığorta bazasının formalaşması və inkişafı, müasir durumu, dünya sığorta bazasının xüsusiyyətləri açıqlanır.

Dərsliyin on birinci fəslində ipoteka, lizinq və faktoring xidməti bazarlarının öyrənilməsinə həsr edilmişdir. Burada ipoteka bazasının mahiyyəti və fəaliyyət mexanizmi, lizinqin funksiyaları, növləri, rolu və xüsusiyyətləri araşdırılır. Fəslin sonunda faktoring xidməti bazasının xüsusiyyətləri ətrafı tədqiq edilir.

Dərslikdə xüsusi maraq doğuran cəhət maliyyə bazarları və maliyyə vasitəçiliyinin beynəlxalq təcrübəsinin və bu təcrübənin Azərbaycan şəraitində tətbiqi mümkünlüyünün geniş araşdırılmasından ibarətdir.

Aydındır ki, maliyyə bazarları daxil və xarici bazarlar formasında mövcud olur. Son illərdə maliyyə bazarları kəmiyyət və keyfiyyətə sürətlə inkişaf edir. Dünya iqtisadi birliyi qeyd edir ki, hazırda dünya maliyyə bazarlarının miqyasının artması, birliyin möhkəmlənməsi və rolunun yüksəlməsi prosesi gedir. Bazarların qloballaşması, intensiv inkişafı və onun institusional strukturunun dəyişməsi nəinki ayrı-ayrı ölkələrin, həmçinin bütün regionun təsərrüfat həyatına ciddi təsir göstərir. Dünya pul axınlarının yenidən bölgü mexanizmi qismində dünya kapital bazasının rolu durmadan artır. Yeni maliyyə alətləri meydana gəlir. Bazarların tərkib hissələrində köklü struktur dəyişikləri baş verir, onların daha dərin və qarşılıqlı tamamlanması müşahidə olunur.

Göstərilənləri ümumiləşdirərək qeyd edə bilərik ki, hər bir ölkənin iqtisadiyyatının sabit və dayanıqlı inkişafında maliyyə bazarlarının imkanları olduqca böyükdür. Bu potensialın maksimum istifadə etməyə üçün maliyyə bazarlarının məzmununu, funksiyası və strukturunu, iqtisadiyyatda rolunu, maliyyə bazarları vasitəçiləri və vasitəçiliyini, dövlət tənzimlənməsini, maliyyə bazarlarının dünya miqyasında fəaliyyət və tənzimləmə mexanizmi təcrübəsinə və onun Azərbaycan reallığına tətbiqi imkanlarını dərinləndirmək zəruridir.

Anlaşıqlı və səliştilə yazılmış "Maliyyə bazarları" dərsliyi iqtisad yönümlü ali məktəblərin tələbələri, magistrələr, doktorantlar, dissertantlar, müəllimlər, maliyyə menecerləri və digər mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Kitab, eyni zamanda, elmi işçilər, biznesmenlər, müəssisə rəhbərləri, beynəlxalq iqtisadi münasibətlərlə məşğul olanlar üçün də faydalı ola bilər.

Əminik ki, maliyyə və kredit sahəsində müasir dövrün tələblərinə cavab verən yüksəklik-təsəslə gənc mütəxəssislərin hazırlanmasında prof. B.X. Atəşov tərəfindən hazırlanmış "Maliyyə bazarları" dərsliyi nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir və onu tədrisin elmi-metodoloji təminatına dəyərli töhfə hesab etmək olar.

Ümidvarıq ki, prof. B.X. Atəşov bundan sonra da elmi-pedaqogiyi ictimaiyyəti özünün yeni-yeni uğurları ilə sevindirəcəkdir.

Zahid Məmmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin elm şöbəsinin müdiri, i.e.d., professor

Mübariz Bağrov,
i.e.d., Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və maliyyə institutları" kafedrasının professoru

"Bank Respublika"dan ipoteka kreditləri üzrə yeni şərtlər

Günün yeni tələblərinə uyğun olaraq Bank Respublika müştərilərinə daha sərfəli və rahat şərtləri ilə ipoteka kreditlərinin verilməsinə yenidən başlayır. Azərbaycan İpoteka Fondunun xətti ilə ipotekanın əsas şərtləri aşağıdakı kimidir:

- İllik faiz dərəcəsi adi ipoteka üçün 8%, güzəştli ipoteka üçün isə 4% təşkil edir.
- Müəyyən edilmiş faiz dərəcəsi 3 ildən - 30 ilədək bütün dövrü əhatə edir.
- Kreditin maksimal məbləği 100 000 AZN təşkil edir
- İlkin ödəniş ümumi məbləğin 15% - 25% həddində təyin edilib.

İlkin olaraq bəzi amilləri nəzərə alaraq, ipoteka krediti Bakı, Xırdalan və Sumqayıt şəhərlərində yerləşən çıxarışlı mənzillərin əldə edilməsi üçün verilib. Lakin yaxın gələcəkdə şəhərlərin sayının artırılması da planlaşdırılır.

Yeni şərtlər çərçivəsində müştərilərin rahatlığı və səfəlliyi təmin edilməsi məqsədi ilə www.e-ipoteka.az saytında İpoteka Fondu tərəfindən mərkəzləşdirilmiş Elektron İpoteka sistemi aktivləşdirilib. Bu sistem kreditlərin rəsmiləşdirmə müddətlərinin və əməliyyat xərclərinin əhəmiyyətli dərəcədə azalmasına, ümumilikdə isə ipoteka kreditləməsinin sadələşdirilməsinə xidmət edir.



Azercell ən yaxşı 3 işəgötürən şirkətdən biridir

Azərbaycanda ən çox arzulanan iş yerlərinin adı bəlli olub. Ən yaxşı maaş və yüksək iş şəraiti, işçilərlə davranış, əməkdaşların inkişaf perspektivləri və digər meyarlarla görə sıralanan şirkətlər arasında ilk üçlükdə Azercell Telekom-un adı yer alıb.

ACT beynəlxalq araşdırma və məsləhətçi şirkətinin bu ilin avqust-sentyabr aylarında MDB ölkələri və Şərqi Avropa ölkələrinin bazarlarını əhatə edən tədqiqat reallaşdırıb. Araşdırmanın nəticələrinə əsasən, Azercell bazarda 3 ən yaxşı işəgötürən şirkətdən biri elan olunub.

Araşdırmanın məqsədi Azercell şirkətinin onun əməkdaşları və digər sahələrin nümayəndələri arasında işəgötürən kimi mövqeyini araşdırmaq, həmçinin Azərbaycanda ən yaxşı işəgötürənləri üzə çıxarmaq və mobil operatorların imicini gücləndirmək ibarət olub. Tədqiqat zamanı Azercell-in əməkdaşları ilə yanaşı, digər peşəkar mütəxəssislər, tələbələr, yerli və xarici mütəxəssislər, media nümayəndələri ilə üzvbüz müsahibələr aparılıb.

Araşdırmanın nəticələrinə əsasən, Azercell ölkənin bütün sahələrində ən yaxşı 3 işəgötürən şirkətlər sırasındadır. Mobil operatorlar arasında isə Azercell ən yaxşı işəgötürən elan edilib.

Eyni zamanda, Ernst & Young Azərbaycan şirkəti də tələbələr və müxtəlif sahələrdə çalışan peşəkar kadrlar arasında "Ən yaxşı işəgötürən 2015" tədqiqatını aparıb. 2016-cı ilin may-iyun aylarında aparılan araşdırmanın əsas nəticələri

Azərbaycanın əmək bazarında əsas trendlərin müəyyənləşdirilməsindən ibarət olub. Sorğu iştirakçılarına işlə bağlı sevimlərinə təsir edən amillər, işəgötürən barədə məlumatları əldə etdikləri mənbələr, işə cəlb etmə prosesindəki nöqsanlar və digər məsələlər barədə suallar verilib.

Tələbə və peşəkar heyətin seçiminə əsasən, Azercell ölkədə ən yaxşı 10 işəgötürən şirkətdən biri elan edilib. Bundan əlavə, Azercell həm də bu siyahıda yer alan yeganə mobil operator olub.

Bildiyimiz kimi, hər bir işçi üçün təhlükəsiz və sağlam mühit rahat iş yerinin təmin olunması əsas faktorlardandır. Qürurla bildiririk ki, Azercell artıq Əməyin mühafizəsi və təhlükəsizlik üzrə OHSAS 18001 beynəlxalq standartına və Ətraf Mühitin İdarə olunması Sistemi üzrə ISO

14001 sertifikatına layiq görüldü. Bununla yanaşı, şirkət, həmçinin yeni Keyfiyyətin İdarə Olunması üzrə ISO 9001:2015 sertifikatını təkrar əldə edib.

Hazırda Azercell-in bütün iş yerlərini Ətraf mühit və təhlükəsizlik, İlkin Tibbi Yardım, yangından mühafizə təlimləri, həmçinin sağlamlıqla əlaqəli tədbirlər (vaksinasiya, qan testi və s.) əhatə edir. Ümumiyyətlə, Azercell işəgötürən şirkət kimi hər bir şəxs üçün perspektivli peşəkar inkişaf proqramı, cəlbədicə əmək haqqı və sosial paket təqdim edir. Məhz bu səbəblərdən, daim etibarlı korporativ mədəniyyətə malik olan Azercell artıq ölkə ictimaiyyətinə işəgötürən kimi öz brendinə dərin inam yarada bilib.

Azercell şirkətdə 20 il çalışan işçilərini mükafatlandırdı



və hər zaman bir addım irəlidə olmasını təmin etməkdə israrlıdır: "Hazırda beynəlxalq şirkətin bir hissəsi olan Azercell nəinki ölkənin, ümumilikdə regionun qabaqcıl mobil operatorudur. Biz bu mövqeyə gəlib çatmaq, müştərilərimizin sonsuz etibarını qazanmaq üçün çox işləmişik. Abunəçilərimizə qarşı dürüst olmuşuq, onlara hörmətə yanaşmışıq. Əminəm ki, dəyərlərimizə və biznes prinsiplərimizə sadiq qalaraq, bundan sonra da öncüllüyümüzü qoruyub saxlayacağıq, daha da inkişaf edəcəyik".

Azərbaycanın aparıcı mobil operatoru, milyonlarla abunəçisinin etibarını qazanmış Azercell Telekom MMC 20 illik yubileyi münasibəti ilə şirkətdə ilk gündən çalışan işçiləri üçün görüş təşkil etdi. Düz 20 il əvvəl - 1996-cı il dekabrın 15-də Azercell Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başladı. Bununla da ölkənin mobil telekommunikasiya sektorunun tarixində təməmilə yeni keyfiyyət səhifəsi açılmış oldu.

Görüş zamanı Azercell-in prezidenti Vahid Mürsəliyev çıxış edib, şirkətin 20 ildə keçdiyi yola qısa nəzər salaraq indi gəlib çıxdığı səviyyəni dəyərləndirib. Qeyd edib ki, Azercell təqdim etdiyi xidmətlər sayısında öz abunəçilərinin hər kəsdən

V. Mürsəliyev şirkətin yarandığı gündən Azercell-də işləyən, 20 ildir burada əmək sərf edən əməkdaşları da mükafatlandırdı. Onlara xatirə hədiyyələri, sertifikatlar təqdim olub, gələcək işlərində daha böyük uğurlar arzulandı. Azercell prezidenti qeyd

edib ki, istənilən şirkətin uğur qazanmasında ən başlıca faktor onun peşəkar komandasının mövcudluğu, əməkdaşlarının işə məsuliyyətli yanaşması ilə bağlıdır. Bu baxımdan Azercell-in baxtı götürüb, çünki məhz sadiq əməkdaşları sayəsində Azercell indiki lider mövqeyə gəlib çatdı. Hazırda Azercell-in peşəkar işçiləri digər şirkətlərdə təlimlər keçir, xarici ölkələrdə işləyirlər. Eyni zamanda, Azercell rəhbərliyi də öz işçilərinin saylarını yüksək qiymətləndirir. Yubiley yığıncağında Azercell-in departament direktorları, aparıcı mütəxəssislər iştirak ediblər.

Azercell yeni nəsil telekommunikasiya şirkəti kimi daim öndə olmağı, hər kəsin etibar etdiyi operator kimi qalmaqı, daha yeni yüksəklikləri fəth etməyi hədəfləyir.

AZAL yeni törəmə şirkətinə 7 təyyarə verəcək

“Azərbaycan Hava Yolları” (AZAL) QSC 100%-lik törəmə şirkəti olan Azərbaycanın yeni bütüncü aviaşirkəti “Buta Airways”in donanmasına 7 ədəd “Embraer” sərnişin təyyarəsi verəcək.

AZAL-dan bildirilib ki, “Buta Airways”ə keçəcək “Embraer” sərnişin təyyarələri artıq AZAL-ın sərnişin aviaşirkətinin tərkibində olmayacaq.

“Sözgedən təyyarələrlə uçuşları yalnız “Buta Airways” həyata keçirəcək. Bunun əsasında yaradılan aviaşirkətin öz donanması, öz işçi ştatı və müstəqil tarif siyasəti olacaq. Yeni təyyarələrin alınması nəzərdə tutulmur. Hazırda bu və digər aspektlər üzərində iş aparılır. Bütüncü aviaşirkətinin fəaliyyətə başlaması üçün tədbirlər



gözlür. Aviaşirkətin uçuşlara gələn ilin payız aylarında başlayacağı gözlənilir.

“Hazırda bütün reyslərinə baza tarifinin qiyməti vergi və rüsumlar da daxil olmaqla 49

avro təşkil edən “AZALJET” brendi altında 13 istiqamət üzrə uçuşlar yerinə yetirilir. Bu reyslərdə satış və uçuş sxemi lounge-lounge yaxındır. Yeni, sərnişinlərə bəzi xidmətlər seçimi ödənişli variantlar şəklində təqdim edilir. Gələn ilin payız aylarında uçuşlara başlaması planlaşdırılan “Buta Airways” və “AZALJET”də qiymətlərin və uçuşların necə tənzimlənməsi hələ müəyyənləşdirilməyib. Hazırda bu istiqamətdə ciddi işlər aparılır”, - AZAL-dan bildirilib.

Qeyd edək ki, dekabrın 14-də “Azərbaycan Hava Yolları”nın İdarə Heyətinin iclasında Azərbaycanın aşağı bütüncü yeni aviaşirkətinin yaradılması barədə qərar qəbul edilib. “Buta Airways” adlandırılan yeni bütüncü aviaşirkəti Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşəcək.



Bakıtrafi ərazilərə metro xəttinin çəkilməsi təklif olunub

Bakı Dövlət Layihə İnstitutu Bakıtrafi ərazilərdə 3 əsas istiqamətdə metro xəttinin çəkilməsi təklif edir.

Bu barədə Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsmatov deyib.

O bildirib ki, bu 3 istiqamətdə Xırdalan şəhəri, Lökbatan və

Rəsulzadə qəsəbələri daxildir.

İ.İsmatov qeyd edib ki, Binəqədi rayonunda böyük bir sərnişin kompleksinin, həmçinin aczaçılıq və sərnişin sənayesinin inkişafını nəzərdə tutan böyük bir sənaye parkının salınması planlaşdırılıb.

Biz bu parka qədər metro xəttinin uzadılmasını təklif etmişik. “Bundan əlavə, Lökbatan qəsəbəsində yeni avtovağzalın, Ələt qəsəbəsində isə aşağıbütüncü aviareyslərin həyata keçirilməsi üçün hava limanının tikilməsi təkliflərimiz sırasında yer alıb”, - deyər İ.İsmatov vurğulayıb.

Bank of Baku “Sünbül” ilə dəyişəcək

Bank sektorunda xidmət keyfiyyətinin təkmilləşdirilməsində icra etdiyi bir çox yenilikli layihələri ilə xüsusi rol oynayan Bank of Baku 3 illik inkişaf strategiyasının özlüyünü təşkil edən yeni bir layihənin icrasına start verib.

İlkin mərhələdə şərti olaraq “Change” adlandırılan bu layihəni “Sünbül” adı altında davam etdirəcək Bank of Baku “Bankçılıqda Yeni Dəyər Yaratmaq” niyyətindədir. “Sünbül” İnnovativ İnkişaf Programı çərçivəsində fəaliyyət istiqamətində təməlli dəyişikliklər edəcək Bank biznes strategiyasını da mövcud iqtisadi şəraitə uyğunlaşdırmağa başlayıb. Belə ki, bazarda daha

çox riteyl bank olaraq tanınan Bank of Baku universal bank olmaq istiqamətində ciddi addımlar atıb. Bu addımların əsas nəticəsi olaraq, Bank of Baku növbəti il ərzində korporativ müştərilər, eləcə də kiçik və orta sahibkarların ehtiyaclarına uyğun geniş çeşiddə xidmət və məhsullarını təqdim edəcək.

Artıq bir müddətdir ki, bu məqsədlə aparılan bazar araşdırmalarına uyğun olaraq, bank həm daxili proseslərində, həm də məhsul yaradılması strategiyasında önəmli yeniliklər tətbiq edib. Bu yeniliklərdən iş adamlarına özəl olaraq təqdim olunan yeni və patentləşdirilmiş

İŞKART – biznes kart məhsulunu xüsusilə qeyd etmək lazımdır. Digər mühüm yeniliklər arasında Bankın korporativ müştərilərə çox yaxın zamanda təqdim edəcəyi özəl konsultant və təkmilləşdirilmiş internet bankinq xidmətinə də göstərmək olar.

Korporativ bankçılığa keçidə əlaqədar olaraq 2017-ci ildən etibarən, Bank of Baku fəaliyyətini daha çox rəqəmsal platforma üzərindən həyata keçirməyi nəzərdə tutub. Bu da öz növbəsində, korporativ müştərilərə əməliyyatlarının 60%-dən çox hissəsini banka gəlmədən internet və mobil bankinq vasitəsilə həyata keçirmək imkanı yaradacaq.

Azərbaycan və Yunanıstan arasında təcili pul köçürmələri başladı

“MONEX” təcili pul köçürmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir.

“Muğanbank”dan verilən məlumata görə, artıq “Rico Express” mikromaliyyə təşkilatının Yunanıstanda fəaliyyət göstərən bütün şöbələrində “Rico Express”-in Yunanıstanda 11 məntəqəsi mövcuddur. “MONEX” təcili pul köçürmə sistemi vasitəsilə təcili pul köçürmələrini almaq və göndərmək mümkündür.

Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda, 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər, IBAN hesabı köçürmələri, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi münasibətləri genişləndirməyin əsasına çevrilə bilər

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Rusiya ilə Azərbaycan ticari-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin əsasına çevrilə bilər.

Bunu MDB İcraiyyə Komitəsinin iqtisadi əməkdaşlıq departamenti-nin direktoru Andrey Kuşnirenko “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib. O deyib: “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, onun Xəzər dənizinin qərb sahilini boyunca uzanan, Rusiya, Azərbaycan, İran, daha sonra Cənub-Şərqi Asiya ölkələrinə çıxışı əhatə edən hissəsi qarşılıqlı əməkdaşlığın çox mühüm elementinə çevrilə bilər. Yaxın aylarda biz bu istiqamətdə dəmir yolu qatarlarının və avtomobil nəqliyyatının işə salınmasının şahidi olacağıq”.



xalq Nəqliyyat Dəhlizi, onun Xəzər dənizinin qərb sahilini boyunca uzanan, Rusiya, Azərbaycan, İran, daha sonra Cənub-Şərqi Asiya ölkələrinə çıxışı əhatə edən hissəsi qarşılıqlı əməkdaşlığın çox mühüm elementinə çevrilə bilər. Yaxın aylarda biz bu istiqamətdə dəmir yolu qatarlarının və avtomobil nəqliyyatının işə salınmasının şahidi olacağıq”.

OPEC-lə hasilatın azaldılmasına dair əldə edilən razılaşmaya bütün tərəflərin əməl etməsi lazımdır

Neft ixrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə edilən neft hasilatının azaldılmasına dair sənədi bütün ölkələrin əməl etməsini gözləyirik.

Bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Neft hasilatçısı ölkələrin Vyana razılaşmasına riayət etməməsi üçün hər hansı bir səbəb görmədiyini bildiren A.Novak deyib: “Ölkələr arasında etimadı davam etdirmək lazımdır. Yoxsa gələcəkdə oxşar bir sənədin imzalanması imkansız olar. OPEC ilə neft hasilatının azaldılmasına dair əldə edilən razılaşmaya bütün tərəflərin əməl etməsi lazımdır”.

Rusiyanın bu il neft hasilatının ötən ilə nisbətən 2,5 faiz artaraq 547,5 milyon tona çatdığını bildiren nazir ölkənin dəniz yataqlarında neft istehsalının isə 11,5 faiz artaraq 21,3 milyon ton təşkil etdiyini deyib.

Qeyd edək ki, OPEC və kartelə üzv olmayan 11 neft hasilatçısı ölkəsi, o cümlədən Azərbaycan dekabrın 10-da Vyanaada gündəlik neft hasilatının təxminən 1,8 milyon barrel azaldılması istiqamətində qərar qəbul ediblər.



1 milyarda investisiya təşviqi sənədi

2016-cı ilin aprel ayından etibarən İqtisadiyyat Nazirliyi 1 mlrd. manatdan artıq ümumi məbləğdə layihələrə investisiya təşviqi sənədi verib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.

“İndiyədək 84 layihə üzrə investisiya təşviqi sənədi verilib. Bunun hesabına Azərbaycan iqtisadiyyatına 1 mlrd. manatdan artıq məbləğdə investisiya yatırılıb və 6 mindən artıq yeni iş yeri açılacaq”, - deyər nazir “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbirdə bildirib.



Ş.Mustafayevin sözlərinə görə, hazırda sənayelərin cəlb olunması əsas məsələdir, çünki ölkənin neft sektorundan gəlirlərin azalması Azərbaycan iqtisadiyyatına investisiyaların ümumi həcmində azalmasına səbəb olub.

İcbari Sığorta Bürosunun rəhbəri dəyişdi

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib.

Məlumat görə, Büronun ötən həftə keçirilən yığıncağında yeni icraçı direktor Fərid Əzizov təyin edilib. O, bu vəzifədə Elkan Quliyev



qeyd edərək, Fərid Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə ADİU-nin mühasibat və audit fakültəsini bitirib. 1999-2007-ci illərdə sığorta sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Böyük Britaniyada Lancaster University Business

School-da biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə alıb. 2009-2011-ci illərdə Milli Depozit Mərkəzinin İH sədrinin müavini, 2011-2014-cü illərdə MDM İH-nin sədri, 2014-cü ilin yanvar ayından isə BFB-nin İH-nin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Fərid Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə ADİU-nin mühasibat və audit fakültəsini bitirib. 1999-2007-ci illərdə sığorta sahəsində müxtəlif vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Böyük Britaniyada Lancaster University Business

GƏNC TƏDQİQATÇININ TRİBUNASI

İcarəyə götürülən əmlakın uçotu

Təsərrüfat sövdələşmələrinin ən geniş yayılmış formalarından biri icarədir. İcarə icarəyə verən subyektdən tələfəndən hər hansı aktivdən razılaşdırılması zaman müddətində istifadə hüququnun ödəniş və ya ardıcıl ödəniş müqabilində icarəçiyə ötürülməsi haqqında bağlanmış müqavilədir. Belə ki, icarə müqavilələri bu və ya digər müəssisələrə böyük investisiya tələb edilən aktivlərə müvəqqəti və ya güzcəstli şərtlərlə sahib olmaq imkanı verir. İcarəyə götürülmüş aktivin istifadə edilməsi zamanı əldə edilən gəlirin bir hissəsi icarə haqqının ödənilməsinə yönəldilir. İcarə həm icarəyə götürən, həm də icarəyə verən üçün bir çox müsbət cəhətləri ilə xarakterizə edilir. Belə ki, bəzi hallarda müxtəlif subyektlər sahibliyində olan aktivləri istifadə etmədiyi səbəbdən saxlanma xərcləri tələb edilir ki, bu da icarə əsasında aktivlərin icarəyə verilməsi zamanı həm saxlanma xərclərinə qənaət edilməsinə, həmçinin də əlavə gəlir əldə etməyə imkan verir. Bazar iqtisadiyyatı şəraitində icarə münasibətləri daha da genişlənməmişdir. Bu da praktikada icarə vasitəsi ilə əldə edilən aktivlərin mühasibat və vergi uçotu baxımından uçota alınmasında müəyyən çətinliklər yaradır.

İcarə iki formada: maliyyə icarəsi və əməliyyat icarəsi formasında ola bilər. Maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Maliyyə icarəsinin sonunda mülkiyyət hüququ həm keçir, həm də keçməyə bilər. Əməliyyat icarəsi isə maliyyə icarəsindən fərqli olan hər hansı digər icarə növüdür.



İcarənin maliyyə və ya əməliyyat icarəsi üzrə təsnifləşdirilməsi aktivə sahiblikdən irəli gələn risk və mükafatların hansı hissəsinin icarəçinin və icarəyə verən subyektin üzərinə düşməsinə əsaslanır.

Əgər icarəyə verilən aktivin mülkiyyətçiliyi ilə bağlı risk və mükafatların təqribən böyük hissəsi icarəyə götürənə ötürülərsə, bu, maliyyə icarəsi kimi təsnifləşdirilməlidir. İcarəyə götürülən aktivin mülkiyyətçiliyi ilə bağlı təqribən bütün risk və mükafatlar ötürülmərsə, bu zaman icarə əməliyyat icarəsi kimi təsnifləşdirilməlidir.

İcarənin maliyyə icarəsi kimi təsnif edilməsi üçün aşağıdakı şərtlər təmin edilməlidir:

- İcarəyə verilmiş aktiv üzrə mülkiyyət hüququ icarə müddətinin sonunda icarəçiyə keçir;
- Əgər icarəçinin aktivini ədalətli dəyərdən əhəmiyyətli dərəcədə aşağı qiymətə almaq hüququndan istifadə edəcəyini icarə müddətinin əvvəlində əsaslandırılmış şəkildə göstərmək

mümkündürsə və bu qiymət qeyd edilən hüququn reallaşması tarixinə mövcuddursa, o halda minimal icarə ödənişlərində və bu hüququn reallaşdırılması üçün tələb olunan ödənişin cəmindən ibarətdir;

- Sonda mülkiyyət hüququ icarəçiyə ötürülməyə belə, icarə müddəti aktivin faydalı istifadə müddətinin əhəmiyyətli dərəcədə çox hissəsini təşkil edir;

- Minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri icarə şərtlərinin qəbul edilməsi tarixində icarəyə götürülən aktivin ən azı ədalətli dəyərinə tam olaraq bərabərdir;

- Səciyyəvi xüsusiyyətə malik olan icarəyə götürülən aktivin tərkib hissəsi modifikasiya edilmədən yalnız bu icarəçi tərəfindən istifadə edilə bilər.

İcarə müddətinin başlanması tarixində icarəçi maliyyə icarəsinin öz balansında icarəyə götürülmüş əmlakın ədalətli dəyərinə bərabər olan məbləğə və ya bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtləri

nin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyərə aktiv və öhdəlik kimi tanınmalıdır. Minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyərinin hesablanmasında istifadə edilən diskont dərəcəsi icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsidir.

Əməliyyatlar və digər hadisələr yalnız hüquqi forma üzrə deyil, onların məzmunu və maliyyə gerçəkliklərinə uyğun olaraq uçota alınmalı və təqdim edilməlidir. Maliyyə icarəsi halında icarənin hüquqi forması ondan ibarət ola bilər ki, icarəçi icarəyə götürdüüyü aktiv üzrə qanuni mülkiyyət hüququna malik olmasın, lakin buna baxmayaraq, icarənin məzmunu və maliyyə gerçəkliyi ondan ibarətdir ki, icarəçi icarə şərtlərinin qəbul edilməsi tarixində aktivin ədalətli dəyərinə bərabər olan məbləğin və müvafiq maliyyə xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürərək, icarəyə götürdüüyü aktivin iqtisadi istifadəsindən iqtisadi səmərəni əldə edir.

Əgər belə əməliyyatlar icarəçinin balansında əks olunmayıbsa, iqtisadi resurslar və müəssisənin öhdəlikləri səviyyəsi azaldılmış olur və beləliklə də, maliyyə əmsalları pozulur. Bu səbəbdən maliyyə icarəsinin icarəçi tərəfindən öz mühasibat balansında həm aktiv kimi, həm də icarə üzrə gələcək ödənişləri əks etdirmək məqsədi ilə öhdəlik kimi tanınması məqsəduyğun hesab edilir.

(davamı var)

Xəyal İsmayilov,
Vergilər Nazirliyinin Tədris Mərkəzinin baş iqtisadçısı,
3-cü dərəcəli mütəxiss

XARİCİ REKLAM

(əvvəli ötən sayımızda)

Kronşteynlər şəhərin işıqlanma dirəklərində, kontalt şəkəlləri dirəklərində və ya binələrdə qurulan ikitərəfli düz səthi konstruksiyalardır.

• Vitrinlər - əmtəə (mal) və xidmətlər haqqında informasiya üçün nəzərdə tutulmuş binaların fasadlarının şüşələnmiş hissəsi. Vitrinlər işıqlanma qrafikinə uyğun olaraq sütünün qaralıq vaxtında müəyyən işıqlanmaya malik olmalıdır.

• Markizlər binaların və ya tikililərin giriş və ya qapı (pəncərə) yerləri, vitrinləri üzərində yerləşən və üzərində reklam informasiyasının vurulduğu sipər, örtü və s. xarakterlidir. Markizlər yumşaq və ya bərk maddədən hazırlanmış, binaya, karkasa və ya informasiya sahəsinə bərkidilmiş elementlərdən ibarətdir.

• Ştenderlər - satış yerinin bilavasitə giriş hissəsinin qabağında qurulan və ona istiqamətli göstərən yerə (döşəməyə) qoyulan konstruksiyalar. Onlar ona görə rahatdır ki, asanlıqla daşına bilir. Ştenderlərin xüsusi rənginin olması vacib deyil.

• Daşınan reklam konstruksiyaları - texniki vasitələrdən istifadə edilmədən işçilər tərəfindən yeri dəyişilən xarici reklamın müvəqqəti vasitələri. Daşınan reklam konstruksiyalarının daşınmasına səkilərdə və piyada zonalarında yol verilir.

• Müəyyən obyektin bədii tərtibatını təmin edən küçə ticarəti (tikinti obyektininin hasarına alınması, yaxud çəpərlənməsi üzərində reklam ayrı-ayrı lövhələrin üzərində, yumşaq tərtibatla və ya başdan-başa lentlə verilə bilər).

• Qaldırıcı hava şərtlərinin və aerostatların üzərində olan reklam - bayram, tematik tədbirlərin keçirilməsi zamanı müvəqqəti reklam tərtibatıdır.

• Binaların üzərində mediafasad - hər hansı bir ölçüdə və formada işıqdiodlu ekran, displey və ya düz səthdir.

Xarici reklamın müsbət və mənfi cəhətləri vardır. Xarici reklamın müsbət cəhətlərinə aiddir:

• xarici reklamı elektrik cərəyanından çıxarmaq və ya dəyişdirmək olmaz;

• reklam xəbərlərini saymaq üçün əlavə qurğu lazım deyil;

• əhalinin avtomobilə təmin edilməsi artıqca xarici reklamın auditoriyası yüksəlir;

• dəyərinə görə reklamın ən ucuz növü;

• ticarət nöqtələri, köşkləri, bərbərxanalar və s. üçün reklamın optimal növü.

Xarici reklamın mənfi cəhətlərinə aiddir:

• targetlaşma (hədəf, məqsəd) səviyyəsinin mürəkkəbliyi;

• reklam təsvirinin statikliyi, yəni sabitliyi və səsin olmaması (azsayılı mediaekranlar istisna olmaqla);

• publika tərəfindən birmənalı qarşılanmır - məsələn, belə bir fikir mövcuddur ki, bir sıra konstruksiyalar binaların xarici görünüşünü pozur; bununla əlaqədar bir çox şəhərlərdə xarici reklamın yerləşməsi üçün lisenziyalama (icarə) tətbiq edilir.

Xarici reklam obyektlərini, yəni reklam daşıyıcılarını iki əsas qrupa bölmək olar:

• Şəbəkə;

• Lokal.

Küçə reklamına aiddir:



• Reklam və ya ticarət dayağı - yeni malların və xidmətlərin və s. nümayiş etdirilməsi, reklam aksiyalarının keçirilməsi üçün sökülüb quraşdırılan və ya sökülüb quraşdırılmayan yüngül konstruksiya. Reklam və ya ticarət dayağı tumbalardan (yolun ya səkinin yanında dirəcik) və friz (arxitektura daşınan) tabelənin arxivatı ilə karniz arasında yerləşən orta hissəsi) paneldən ibarətdir. Tumba və frizin üz hissəsi reklam təsvirinin göstərilməsi və ya işarə edilməsi üçün nəzərdə tutulmuşdur.

• Trollar (ing. troll) - şaquli dirəklər üzərində yolun hərəkət edən hissəsi üzərində perpendikulyar yerləşən ikitərəfli reklam konstruksiyalarıdır və daxildən uyğun işıqla quraşdırılmışdır, bunun hesabına sütünün qaralıq vaxtı çox effektiv görünür, uyğun işıqla quraşdırılmışdır (soyuq işıqlanma) çarəqlərlə həyata keçirilir.

• Bilbord (ing. billboard) - 6x3 m., 8x4 m. ölçüdə reklam plakatları ilə ayrı-ayrı lövhələr.

• Supesayt - bir qayda olaraq, 12x4m və ya 15x5 m ölçüdə reklam plakatları ilə ayrıca duran lövhələr.

• Sitalayt (ing. citylight) - səki pannosu. Konstruksiya səkilərdə və yolun hərəkət hissəsi

boyunca quraşdırılır. Uyğun işıqla təchiz edilir.

• Brandmauer - binanın divarında nəhəng plakat və ya lövhə.

• Stritlayn (ing. streetline) - koma (daxma, çadır), raskladuşka (açılıb-bükülən çarpayı), stender - bir və ya iki reklam səthində informasiya ilə aparılıb və bükülüb qatlanan konstruksiya. Metaldan və ya plastik kütlədən hazırlanır.

Nümunəvi tipik ölçüsü 0,6x1,35 metrdir, reklam sahəsinin forması tağ və ya düzbucaqlıdan ibarətdir. Şəkidə quraşdırılır.

• Biznes-kartlar (ing. business cards) - çox zaman panno şəklində metal və ya plastik kütlədən olan konstruksiyadır. Özü 9x5 sm formatında çap reklamı məhsulu yerləşən müəyyən miqdarda oyuqları və ya dəlikləri əks etdirir. Ticarət mərkəzlərində, kinoteatrlarda, pərakəndə ticarət şəkəllərində tətbiq olunur.

• Prizmatron - reklam daşıyıcısıdır ki, onun vizual, yəni görünüş səthi üçüzlü döşən prizmadan olması sayəsində dəyişə bilər.

(davamı gələn sayımızda)

F.M. Qarayev,
BDU-nun dosenti

Arif Şafaət oğlu Mehdiyev

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Respublikanın tanınmış alimi, əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Şafaət oğlu Mehdiyev 2016-cı il dekabrın 19-da, ömrünün 83-cü ilində vəfat etmişdir.


Arif Mehdiyev 1934-cü il dekabr ayının 19-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1952-1957-ci illərdə Moskva Elektrotexniki Rabitə İnstitutunda rədiotexniki mühəndisi ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda başlayan Arif Mehdiyev 1961-1965-ci illərdə SSRİ Elektron Sənayesi Nazirliyinin tərkibindəki qapalı müəssisədə, 1965-1966-cı illərdə isə Azərbaycan Dövlət Plan Komitəsində böyük mühəndis, 1966-cı ildə yenidən Respublika Elmlər Akademiyasının Fizika İnstitutuna qayıdaraq 1974-cü ilədək burada böyük elmi işçi vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1973-cü ildən etibarən Azərbaycan Elmlər Akademiyasının sonralar Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna çevrilmiş "Xəzər" Elmi Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsində işləməyə başlamışdır. 1979-cu ildə o, həmin Mərkəzin əsasında yaradılmış Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunda baş direktorun birinci müavini vəzifəsinə keçirilmişdir. Arif Mehdiyev Birliyin bazasında yaradılmış Azərbaycan Milli Aerokosmik Agentliyinin ilk baş direktoru olmuşdur.

2001-ci ildə Arif Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilərək 2007-ci ilədək bu vəzifəni icra etmişdir. 2002-ci ildən etibarən ömrünün sonunadək o, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsində çalışmışdır. Arif Mehdiyev 1969-cu ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1987-ci ildə isə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Arif Mehdiyevin elmi araşdırmaları yarımkəçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların ya-

Arif Mehdiyevin elmi araşdırmaları yarımkəçiricilər fizikası ilə yanaşı, kosmik informasiya sahəsi ilə sıx bağlı idi. O, Yer kürəsinin kosmosdan müxtəlif texniki vasitələrlə öyrənilməsinə dair fundamental əsərlərin müəllifidir. Onun rəhbərliyi altında aerokosmik informasiyasının alınması, çevrilməsi, ötürülməsi, emal olunması və təqdimatı sahəsində uzun illər ərzində elmi-tədqiqat və layihələndirmə işləri aparılmışdır. Alimin bu sahədə yeni texnologiyaların yaradılması və elmi konsepsiyaların formalaşmasında xidmətləri təqdirəlayiqdir. O, kosmik fəzanın tədqiqi üçün nəzərdə tutulmuş müxtəlif cihazların ya-



radılmasında səylər göstərmişdir. Arif Mehdiyev bir sıra aerokosmik eksperimentlərin təşkilatçısı və elmi rəhbəri kimi də tanınır. Onun tədqiqatları elmdə yeni istiqamət olan kosmik informasiyanın formalaşması və inkişafına xüsusi töhfələr vermişdir. Alimin ekologiyaya aid əsərləri də mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir.

Arif Mehdiyev elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək uzun illər ərzində Azərbaycan Neft Akademiyasının və Azərbaycan Aviasiya Akademiyasının professoru kimi yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmişdir. Onun elm təşkilatçısı kimi də fəaliyyəti təqdirəlayiq olmuşdur.

Arif Mehdiyev respublikamızda və ölkənin hüdudlarından kənarında mötəbək beynəlxalq simpozium və konfranslarda, o cümlədən ümumdünya kosmik konqreslərində Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Arif Mehdiyevin araşdırmalarının nəticələri ölkəmizdə və xaricdə nəşr edilmiş 300-dən artıq elmi əsərdə və 50-dən çox ixtirada öz əksini tapmışdır. Onun rəhbərliyi altında Azərbaycanda onlarla elmlər doktoru hazırlanmışdır.

Akademik Arif Mehdiyevin elmi və elmi-təşkilatı fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Tanınmış alim və pedaqoq, bacarıqlı elm təşkilatçısı və səmimi insan Arif Şafaət oğlu Mehdiyevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Mikayıl Cabbarov
Arif Paşayev
Tofiq Nağıyev
İbrahim Quliyev
İsa Həbibbəyli
Rasim Əliquliyev
Telman Əliyev

"HRM360" proqram təminatına həsr edilmiş mətbuat konfransı

Dekabrın 19-da "Excelsior Hotel & Spa Bakı" otelində "AtaTexnologiya" şirkətinin yeni "HRM360" proqram təminatının təqdimatına həsr edilmiş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında "AtaTexnologiya" MMC layihələr departamentinin direktoru Cahangir Qənzadə tədbir iştirakçılarında "HRM360" proqram təminatının işini nümayiş etdirmiş, onları proqramın texniki və unikal imkanları ilə tanış etmişdir. Proqram "AtaTexnologiya" şirkətinin mütəxəssisləri tərəfindən insan resursları sahəsində tətbiq etmək üçün 2016-cı ildə yaradılmışdır.

Proqramı HR menecerlər və personalın seçimi üzrə mütəxəssislər tərəfindən istifadə üçün nəzərdə tutulub. "HRM360" proqram təminatı kərgüzarlığı tamamilə əvəz edir və buna müvafiq olaraq vaxta qənaət edir və xidmətlərin effektivliyini yüksəldir. Proqram qanunvericiliyə tam uyğundur, Azərbaycan Respublikası qanunlarına müvafiq olaraq rüblük, illik hesabların dövlət elektron portalına təhvil verilməsi imkanı nəzərdə tutulmuşdur.

Proqramın rəqabət qabiliyyətliyini işə qəbul üzrə CV modulunun olması təmin edir. Bu, namizədlərin seçilməsi işini xeyli asanlaşdırır. Vakansiya şablonları iddiaçılar tərəfindən doldurulduqdan sonra proqram tərəfindən təhlil edilir, axtarış qeyd olunan meyarlara əsasən həyata keçirilir. Seçimdən



sonra müsbət nəticə əldə edilərsə, namizədin məlumatları avtomatik olaraq işçinin şəxsi kartofasına keçir. Bu halda, həmçinin proseslərin avtomatlaşdırılması, vaxta qənaətlə yanaşı, obyektiv yanaşma təmin edilir.

Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. «HRM360»-in

həm ölkəmizdə, həm də xarici ölkələrdə tətbiqi üçün böyük imkanlar vardır.

Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir. İşgömrünlərin işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerinin iş vaxtına qənaət əldə edilir. Konfransın gedişində «HRM360»-in proqram təminatı ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

IDEAL DIZAYN
Daimi tərəfdaşınız

Ofis mebeli və layihələr

- Metal dolablar
- Metal stellaj sistemi
- Metal tumbalar
- Metal seyflər
- Metal masalar

Tel.: 012 480 37 55
E-mail: office@idealdizayn.az
www.idealdizayn.az

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri: Ziyad Səmədzadə, Ağalar Vəliyev, Xanbəyev Kazım, Cavid Qurbanov, Rüşad Quliyev, Əli Məsimli, İlham Əliyev, Əsabil Qasimov, Tahir Mirkişili, Vahid Əhmədov, Məhərrəzadə, Aydın Hüseynov komitənin üzvü Elçin Quliyevə əzizi

ƏFLAN ASLANOVUN
vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik

ARİF MEHDİYEVİN
vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Gəncə Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Birləşdirilmiş Dissertasiya Şurasının üzvləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik

ARİF MEHDİYEVİN
vəfatından kədərləndiklərini bildirir və ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə Xacmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayevə əzizi

CƏMALƏDDİN MƏMMƏDOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Xacmaz Rayon İcra başçısı Şəmsəddin Xanbabayevə əzizi

CƏMALƏDDİN MƏMMƏDOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

ALLAH RƏHMƏT ELƏSİN

Təsisçi:
akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor: **Aytən SƏMƏDZADƏ**

ELMI-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacızadə, Elşad Səmədzadə, Məhərrəzadə, Müşfiq Atakişiyev, Amil Məhərrəmov, Rüşad Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Redaksiyanın ünvanı:
Əliyev Əliyev küçəsi, 7
Redaksiya: 566-09-60
Ümumi şöbə: 514-14-27 (fax)
Mühasibatlıq: 566-63-08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir.
"İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və sahifələnməmiş, "Azərmedia" MMC mətbəhsində çap edilmişdir.
Lisenziya: 022201 İndeks: 0355 Tiraj: 3150